

Qüvvət elmdədir...

Nizami Gəncəvi

**НАУКА  
SCIENCE**  
Орган Президиума Национальной академии наук Азербайджана  
Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı

№ 11 (1451)

Cümə, 4 aprel 2025-ci il

Qəzet 1984-cü ildən nəşr olunur



## Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2025-ci ildə ölkənin ali elmi təşkilatının - Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 il tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyası yaradıldığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademianın öten müddət ərzindəki səmərəli fealiyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritət problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilmesi, elmi məktəblərin formalasdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün de Akademiya elm sahəsində dövlət siyasetinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilmesi işinə töhfələr verir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının ölkəde elmin inkişafı, bu sahədə fealiyyətin təşkili və yüksəkliktəsi kadrlar hazırlanmasında rolunu nəzəre alaraq **qərara alıram**:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyine dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2025-ci il

# Azərbaycan-Almaniya əlaqələrində yeni sahifə

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Walter Ştaynmayer Azərbaycana rəsmi səfər edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Walter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşılıyıblar.

Həmin gün presidentlərin təkbətək və geniş tərkibdə görüşləri olub. Azərbaycanın və Almanyanın birinci xanımları da görüşüb.

Görüşdə Prezident İlham Əliyev ikitərəfli gündəliyə daxil olan geniş, ehatəli məsələlərin, eləcə də beynəlxalq məsələlərin müzakirə edildiyini xatırladıb. Səfərin çox faydalı, məhsuldar olacağına və ikitərəfli əlaqələrə yeni təkan verəcəyinə əminliyini bildirib.

Prezident Frank-Walter Ştaynmayer səmimi dəvətə görə təşəkkür edib. Sonuncu səfərinin

xarici işlər naziri qismində 2016-ci ildə olduğunu yada salıb. Qeyd edib ki, Bakıya yenidən qayitmaq və çox geniş fikir mübadiləsi aparmaq üçün imkana malik olmaq xoşdur.

Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolü, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulanıb. Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunulub. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edilib.

Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Dövlətimizin başçısı çıxışında həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafının müzakirə edildiyini bildirib: "Gələcək illərdə öz ticarət dövriyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpəolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük programı, planları var. Biz xarici investorların sərmayesi hesabına 2030-cu ilə qədər bərpəolunan enerji növlərinin istehsal güclünü 6 gigaواتata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Prezident İlham Əliyev keçən il Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına ev sahibliyindən, bu istiqamətdə Almaniya ilə fəal əməkdaşlıqlından, Ermənisi-

tanın işgalçi sisisətindən, tarixi Zəferimizdən və digər beynəlxalq məsələlərdən bəhs edib. Səfərin çox müsbət nəticələrinin olacağına əminliyini ifadə edib.

Sonra Almaniya Prezidenti bəyanatla çıxış edib.

Prezident Frank-Walter Ştaynmayer Almaniya-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. O, almanın Azərbaycandakı fealiyyətini, kənd təsərrüfatı və sənayenin inkişafına verdikləri töhfələri xatırladıb.

Prezident iki ölkə arasında təhsil və elmi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq hüququn qorunması və dünya nizamının təmin olunması məsələlərində ortaq maraqlara sahib olduğunu bildirib.

Prezident enerji sahəsində əməkdaşlığı toxunub, eyni zamanda, Azərbaycanın ticaret yollarında, xüsusilə Orta Dəhlidəki roluna diqqət çəkib.

Almaniya Prezidenti Ermənistən və Azərbaycan arasında sülh prosesi ilə bağlı irəliləyişləri müsbət qiymətləndirib, tərəfləri prosesi sona çatdırmağa çağırıb. Sonda o, bu yolda siyasi iradə və kompromisin vacibliyini vurğulayaraq, Almanyanın bu prosesi dəstəkləyəcəyini bildirib.

Daha sonra jurnalistlərin sualları cavablandırılb.

Həmin gün Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bestəkarlarının əsərlərindən ibarət konsert programı təşkil olunub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Prezident Frank-Walter Ştaynmayer, birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər.

Almaniya Prezidenti Frank-Walter Ştaynmayerin ölkəməzə rəsmi səfəri aprelin 2-də başa çatıb.

# Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı Sərəncamı Azərbaycan elminə verilən yüksək dəyərin ifadəsidir

Martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin xüsusi iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdürürləri, elmi müssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən **AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli** Rəyasət Heyətinin xüsusi iclasının Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" 18 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olduğunu bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, martın 18-də ölkəmizdə lələxir çərşənbə qeyd olunub, dövlət başçısının sözügedən Sərəncamı isə həyatını, ömrünü elmə həsr edən AMEA əməkdaşları üçün ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" Sərəncamın alimlərimiz tərəfindən böyük sevinc hissi və minnətdarlıq duyğusu ilə qarşılandı. Deyən akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinin Azərbaycan elminə, Akademiyaya, alimləne verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsinə vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də Akademiyanın bu gününə və gelecek inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir.

Akademik İsa Həbibbəyli 80 illik tarixi ərzində bu günə qədər Elmlər Akademiyasının yubileylerinin yalnız 3 dəfə qeyd edildiyini söyləyib. Bildirib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı say-



sində 1975-ci ilde Akademiyanın 30 illik yubileyi qeyd olunub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2005 və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileylerinin dövlət səviyyəsində keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixli Sərəncamı ilə Akademiyanın 4-cü dəfə yubiley mərasiminin keçirilecəyini söyləyən AMEA rəhbəri 80 illik bu şərəfli yolu qeyd edilməsinin Azərbaycanın ərazi bütövlüğünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrə təsadüf etməsi ilə daha əlamətdar olduğunu vurğulayıb.

Qeyd edib ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin AR Elm və Təhsil Nazirliyi ilə birge keçirilməsinin müyyəyen edilmiş yeni tarixi dövrə elm və təhsilin integrasiyasının daha da genişləndirilməsinə də öz töhfəsinə vərecəkdir.

AMEA prezidenti bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi çərçivəsində Bakıda və AMEA-nın elmi bölmələri və mərkəzlərinin fealiyyət göstərdiyi regionlarda, eləcə də qardaş Türkiyədə və Mərkəzi Asiya türk dövlətləri-

nin Elmlər Akademiyalarında tədbirlərin keçirilecəyini, Azərbaycan elminin keçidiyi şərəfli tarixi yolu nəslə və dünyaya tanıtılacağına söyləyib. Həmçinin yubiley çərçivəsində 20-dən çox fundamental, monografik əsərlərin, bibliografik kitabların çap ediləcəyini, burların içərisində Akademiyanı xarici ölkələrdə tanıtırıb biləcək kitabın, AMEA-nın keçidiyi inkişaf yoluńı eks etdirəcək nəşrin də yer alacağını deyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Akademiyanın çoxminli kollektivi, AMEA-nın Rəyasət Heyəti və öz adından "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" kürsüdən minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da Prezident İlham Əliyevin ərafəsində six birleşəcəyini, onun daxili və xarici siyasetini dəstəkləyəcəyini, dövlətimizin inkişafı və milli maraqlarının qorunması yolunda elm fəaliyyətlərini inamlı davam etdirəcəkləriన söyləyib.

Sonra **AMEA-nın vitse-prezidenti akademik İrada Hüseynova** Azərbaycan Respublikası Preziden-

tinin "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" 18 mart 2025-ci il tarixli Sərəncamını səsləndirib.

Daha sonra dövlət başçısının Sərəncamı etrafında **AMEA-nın vitse-prezidentləri akademik Ramiz Əliquliyev, akademik İrada Hüseynova, akademik Gövhər Baxşəliyeva, həmçinin akademik-katib akademik Arif Həsimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və filologiya üzrə fəlsəfə doktoru Hikmat Quliyev** çıxışları dinlenilib.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı tarixi hadisədir, Azərbaycan elminə, alimləne, ölkəmizin intellektual təbəqəsine verilən en yüksək dəyərdir və bu sənədin Novruz bayramı və Elm günü ərafəsində imzalanması alimlərimiz inkişaf sevincinə səbəb olub. Həmçinin vurğulanıb ki, sözügedən sənəd həyatını elmə həsr etmiş, ölkəmizdə elmi məktəblər yaratmış görkəmli alimlərimizin adı ilə bağlı

olan elmi ənənələrə qayıda da imkan verəcəkdir. Natiqlər qeyd ediblər ki, Azərbaycan Milli Elmlər Akademiyası hər zaman həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunubdu.

Bundan əlavə, çıxışlarda qeyd olunub ki, son 3 ilə yaxın dövr ərzində Akademiyada aparılan yeniləşmə və islahatlar Milli Elmlər Akademiyasının cəmiyyətdəki nüfuzunun bərpə olunmasına və elminizmə azerbaycançılıq istiqamətində inkişaf etdirilməsinə öz təsirini göstərib.

Çıxışlardan sonra AMEA-nın çoxminli kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb. Məktubu **AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdürü, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva** səsləndirib.

Tədbirə yekun vuran akademik İsa Həbibbəyli bir daha tarixi sənədə görə dövlət başçısına Azərbaycan alimləri adından minnətdarlığını ifadə edib, Akademiya əməkdaşlarını qarşısından gələn Novruz bayramı və 27 mart - Elm günü münasibətə təbrik edib.

## Suverenlik, süni intellekt və müasir şüur problemi



Akademik İsa Həbibbəyli çıxışının sonundan alimlərimiz bundan sonra da dövlət başçısının çağırışlarını, Azərbaycan dövlətinin prioritətlərini və dünya elmində gəden tendensiyaları nəzərə alaraq tədqiqatlar aparmaqla ölkəmizin inkişafına öz töhfəsinə verəcəyini söyləyib və tədbir iştirakçılarını qarşısından gələn Novruz bayramı və Elm günü münasibətə təbrik edərək konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA-nın Fəlsəfə və Sosio logiya Institutunun direktoru f.e.d., prof. İlham Məmmədzadə bütün sahələrdə olduğu kimi, fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb.

Konfransda, o cümlədən Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut (onlayn), AMEA-nın Fəlsəfə və Sosio logiya Institutunun şöbə müdürü f.e.d., professor Adil Əsədov, f.ü.f.d., dosent Faiq Ələkbərli, Pakistanın Sülh və Diplomatik Anlaysış Institutunun direktoru Dr. Asif Nur, f.ü.f.d., dosent Zöhrə Əliyeva, həmçinin f.e.d., Füzuli Qurbanov, f.e.d. Əbülləhəsən Abbasov, AMEA-nın "Elektron akademiya" şöbəsinin müdürü riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov çıxış ediblər.

SSRİ-nin "Xalqlar dostluğu" ordeninə layiq görüldüyü vurğulayıb. İntibah dövrünün 1982-ci ilə qədər davam etdiyiini bildirən AMEA rəhbəri qeyd edib ki, 1983-1993-cü illər Akademiyanın tarixində tənəzzül, böhran mərhələsi kimi xarakterize olunur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə yenidən həkimiyətə qayıdışı ilə Akademiyanın da yeniləşmə və təşkilatlanma dövrüne qədəm qoyduğunu deyən natiq bildirib ki, Ümummilli Liderin Sərəncamı ilə 2001-ci ildə "Milli" statusunun verilməsi ilə Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyasına çevrilib.

2003-2022-ci illerde isə AMEA-nın modernləşdirmə dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli, elmi sahələrdə olduğu kimi, elm sahəsində də mühüm nailiyətlərin elde edildiyini vurğulayan akademik İsa Həbibbəyli bu dövrün Akademiyanın tarixində intibah mərhələsi kimi qiymətləndirildiyini, Azərbaycan Elmlər Akademiyasının

bildirən akademik İsa Həbibbəyli dövlət başçısının diqqət və qayğısı nəticəsində AMEA-nın Yüksek Texnologiyalar Parkının yaradıldığını, Milli Ensiklopediya Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verildiyini söyləyib.

"2022-ci ildən etibarən isə AMEA yeniləşmə və islahatlar dövrüne qədəm qoyub. Akademiyada dövlət başçısının çağırışlarını, Azərbaycan dövlətinin prioritetlərini və müasir dünya elmində gedən tendensiyaları nəzərə alaraq, daxili imkanlar hesabına, mövcud ştatlar əsasında 50-yə yaxın yeni şöbə yaradılıb. Bunlar sırasında Prezident İlham Əliyevin prioritet olaraq müəyyənləşdirildiyi Qərbi Azərbaycan,

Türk dünyası, rəqəmsal texnologiyalar və süni intellektlə bağlı şöbələr də var", - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Ali Baş Komandanın liderliyində Vətən mühərbiyəsində qazanılmış tarixi Zəfer və antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam bərpa olunduğu, bütün ölkə ərazisində Dövlət Bayrağımızın dalgalandığını deyən natiq Prezident İlham Əliyevin adının Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıdığını bildirib. Qeyd edib ki, dövlət suverenliyimiz xalqımızın milli sərvətidir və Akademianın Fəlsəfə və Sosio logiya Institutunda suverenliyimizə gedən yolu fəlsəfəsinə dair önəmli tədqiqatlar aparılır.

# AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Akademiya əməkdaşlarına təbrikləri

## Novruz bayramı münasibətilə

Hörmətli həmkarlar!  
Sizi xalqımızın ən əziz və qədim bayramlarından biri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinize sağlamlıq, firavənlilik, uğurlar və rüzi-bərəket arzulayıram.

Novruz əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, birlük və həmrəylilik ruhunu yaşadan, insanlara yeni başlanğıclar, ümidi və xoş niyyətlər aşışayan müqəddəs bayramlarımızdan biridir.

Novruz bayramı xalqımızın zəngin mədəniyyətinin, dərin köklərə malik milli-mənəvi dəyərlərinin, məhrəbanlıq və qonaqpərvərlik ənənələrinin təcəssümüdür. Azərbaycan xalqı Novruzu hər zaman xüsusi təmətraqla, ürkəklərdə sevgi və xoş niyyətlərə qeyd etmiş, bu bayramı əsrlər boyu milli kimliyinin ayrılmaz hissəsi kimi qoruyub saxlamışdır.

Bu gün müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin müəyyən-ləşdirdiyi strateji xəttle Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən yüksək dövrünü yaşayır, ölkəmiz dövünün diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi

edir, beynəlxalq problemlərin həllinə öz töhfəsini verir.

Ali Baş Komandan İlham Əliyevin liderliyində Vətən müharibəsində qazanılmış tarixi Zəfer və lokal antiterror tədbirləri ilə dövlət suverenliyimizin və erazi bütövülüyümüzün tam bərpə olunması nəticəsində dədə-baba yurdudan ayrı düşmüş soydaşlarımız öz evlərinə geri qayıdır, Novruz bayramını doğma torpaqlarında yüksək mənəvi ruhla qeyd edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da ölkəmizdə gedən inkişaf prosesində yaxından iştirak edir və alimlərimiz elmi tədqiqatları, innovativ layihələri və bey-

nəlxalq əməkdaşlıq əlaqələri ilə Azərbaycan elmini yeni mərhələyə daşımaqdadırlar.

Əziz həmkarlar, Novruz təkcə baharin gəlişi deyil, eyni zamanda yenilənmək, inkişaf etmək, yeni zirvələr fəth etmək üçün ruh yüksəkliyi getirən bir bayramdır. Bu bayram günlərində hər birinə cəsağlığı, ruzi-bərəket, ailə səadəti və elmi fəaliyyətinizde uğurlar arzulayıram.

Hörmətə,

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti, akademik

17 mart 2025-ci il

## Elm Günü münasibətilə

Hörmətli Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları,  
Alimlərin peşə bayramı olan Elm Günü münasibətilə Azərbaycan elmi ictimaiyyətini, Milli Elmlər Akademiyasının kollektivini ürəkdən təbrik edirəm.

Elm insan zəkasının işığı, cəmiyyətin hərəkətverici qüvvəsi, yeni nəslin formalaşmasında mühüm əhəmiyyətə malik olan ümuməbəşəri dəyər və milli sərvətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncam rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşida duran məsul vəzifələri müəyyənlenədir.

Alimlərimizə və elmimizin gənc qüvvələrinə Azərbaycan elminin inkişaf etdirilməsi yollarında yeni-yeni uğurlar və möhkəm cəsağlığı arzulayıram.

Hörmətə,

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

27 mart 2025-ci il

## Ramazan bayramı münasibətilə

Hörmətli həmkarlar!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə sağlamlıq, xoşbəxtlik arzulayır, uca Yaradan tərəfində oruc və ibadətlərinizin qəbul olunmasını dileyirəm.

Ramazan bayramı mənəvi dəyərləri, mərhəmeti, humanizmi və insan pərvərliyi özündə ehtiva edən müqəddəs bayramdır. Bu bayram günlərində insanlar bir-birine sevgi, şəfqət və qayğı gösterir, həmrəylilik və dostluq bağlarını daha da möhkəmləndirirler.

Azərbaycan xalqı hər zaman öz dini və mənəvi dəyərlərinə ehtiramla yanaşmış, İslam dininin sülh, ədalət və insan sevərlik prinsiplərini həyatının ayrılmaz hissəsinə çevirmiş, ölkəmizdə din və dövlət münasibətləri daim yüksək səviyyədə tənzimlənmişdir. Əsası Ulu Önder Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirildiyi bu siyaset nəticəsində ölkəmizdə dini etiqad azadlığı tam təmin olunur, İsləm dininə və əməkliyikdə milli-mənəvi irsimizə xüsusi qayğı göstərilir.

Hörmətli həmkarlar, bir daha sizləri təbrik edir, bu mübarek bayramın ailələrinizə ruzi-bərəket, qəlblerinizi sevinc və mənəvi rahatlıq getirməsini arzulayıram.

Ramazan bayramınız mübarek olsun!

Hörmətə,

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

29 mart 2025-ci il

## Bizi birləşdirən Novruz



Martin 18-də AMEA-nın Əsas binasında Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə "Bizi birləşdirən Novruz" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvleri, Tarix və Etnologiya Institutunun əməkdaşları, Akademianın elmi müəssisə və təşkilatlarının nümayəndələri, həmçinin Qazaxistan, İran və Moldovadan alımlar və aidiyəti şəxslər iştirak ediblər.

Övvəlcə Novruz bayramının ruhunu eks etdirən etnoqrafiya və rəsm sərgisine baxılıb.

Konfransı giriş nitqi ilə açan akademik İsa Həbibbəyli tədbir iştirakçılarını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın ölkəmizdə min illərdür qeyd olunduğu deyib. "Novruz" sözünün etimologiyasına toxunaraq bildirib ki, bununla bağlı müxtəlif versiyalar var və bunlardan biri de Nuh peyğəmbərlə bağlı əfsanədir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, mifologiyaya əsasən, Nuh peyğəmbərlə bağlı əfsanədir. Akademik İsa Həbibbəyli qeyd edib ki, mifologiyaya əsasən, Nuh peyğəmbərlə bağlı əfsanədir. Akademik İsa Həbibbəyli qeyd edib ki, mifologiyaya əsasən, Nuh peyğəmbərlə bağlı əfsanədir. Akademik İsa Həbibbəyli qeyd edib ki, mifologiyaya əsasən, Nuh peyğəmbərlə bağlı əfsanədir.

rək Ulu Önder Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramına Milli Dövlət Bayramı statusu verildiyini söyləyib. Bildirib ki, dahi liderin davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev də Novruz bayramına xüsusi həssaslıqla yanaşır, hər il bayram ərefəsində xalqımızı təbrik edir, bu bayramı xalqımızla bir arada qeyd edir.

AMEA prezidenti Akademianın kollektivini eləmətdar günər münasibətilə təbrik edib, elmimizin inkişafi yolunda fəaliyyətlərində yeni-ni uşular arzulayıb.

AMEA rəhbəri Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən "Bizi birləşdirən Novruz" mövzusunda beynəlxalq konfransına uşular dileyib.

Sonra AMEA-nın Tarix və Etnografiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdürü tarix elmləri doktoru Güllü Yolğlu "Tiva türkərinin Şaqaa bayramı ilə Novruzun ortaş dəyərləri", Qazaxıstanın "Atamın Amanatı" İctimai Təşkilatının həmtəsisçisi, hüquqşunas, Avrasiya Xalqları Assambleyasının Nəsil Mədəniyyəti Komitəsinin həmsədri Əliye Sağımbayeva "Qazaxıstanda Naurızın keçirilmə tarixi", iranlı alim, Türkiyənin İstanbul Universitetinin əməkdaşı Dr. Mohammad Razzagı "İran türkərinde Novruz" və Moldovanın Mədəniyyət Mirası İnstitutundan filologiya elmləri doktoru, dosent Yevdokiya Sorocanu "Qaqaqların İlkyaz yortuları" mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçılarının müşayiətə ilə İlaxır çərşənbə və Novruz bayramı münasibətilə bayram tonqalı qalanıb. Tonqal etrafında qazaxların xalq çalğı aləti olan dombarda bayram musiqisi ifa olunub və xatirə şəkilləri çəkilib.

## AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı milli elmi məktəblərin, görkəmli elm adamlarının yetişib formalşası istiqamətində Akademianın missiyası xüsusi vurğulanaraq AMEA-nın keçidiyi şərflə tarixi yola nəzər salınub, iki elmi təşkilatın iştirakı ilə məşərək tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb.

Görüşdə Türk dünyası ölkələrinin elmi qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb, bu əlaqələrin əhatə dairesinin genişləndirilməsi istiqamətində AMEA-nın və Beynəlxalq Türk Akademiyasının fəaliyyətindən səhifə açılıb.

Həmçinin gələn il Birinci Türkoloji Qurultayı 100 illik yubileyinin qeyd olunması məqsədilə birgə fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıraq yubileyin böyük tarixi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Görüş zamanı bir sıra elmi istiqamətlər üzrə AMEA ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi barədə müvafiq razılıq əldə olunub.

## Akademik İsa Həbibbəylinin Nobel mükafatçısı Han Kang haqqında məqaləsi "Literaturnaya qazeta"da çap olunub

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 2024-cü ilde ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş əsərlərdən olan Cənubi Koreya yazıçısı Han Kangın "Vegetarian" romanı haqqında yazdığı "Anlamağın ağır yükü" adlı məqaləsi "Literaturnaya qazeta"nın 2-8 aprel 2025-ci tarixi saýında çap olunub.

Məqalədə Han Kangın yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisədə tehlil olunub, "Vegetarian" romanından yeni dövr dünya ədəbiyyatının ədəbi hadisələrindən biri kimi bəhs edilib.

Akademik İsa Həbibbəylinin "Literaturnaya qazeta"da çıxmış "Anlamağın ağır yükü" məqaləsi ilk dəfə Azərbaycanda "Ədəbiyyat qəzeti"ndə "Anlamaq dərдинin mahiyəti" adı ilə oxulculara çatdırılıb.



# Azərbaycan ərazisi (1918-2025)

## AMEA-da kitab təqdimati



AMEA-nın Rəyət Heytində Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin "Azərbaycan ərazisi (1918-2025)" monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqları salamlayıraq, onları Akademiyada görməkdən memnunişlərini ifadə edib. Qeyd edib ki, yüksək səviyyədə hazırlanmış nəşrin təqdimatının "Konstitusiya və Suverenlik İlli"ndə baş tutması olduqca əlamətdardır ve eyni zamanda AMEA-nın "Konstitusiya və Suverenlik İlli"ne həsr olunmuş böyük tədbiridir.

AMEA rəhbəri bildirib ki, suverenlik tam ərazi bütövünlüyü ehtiya edən anlayışdır və Azərbaycan dövlətinin ərazisi də Ali Baş Komandan İlham Əliyevin liderliğinde 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfer və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə tam bərpa olmuş, Azərbaycan dövləti 30 ilə yaxın bir müddətən sonra tam suverenliyinə qovuşmuşdur.

Təqdimat keçirilən nəşrin meziyyətlərinə toxunan akademik İsa Həbibbəyli kitabda nəşrin müəlliflərinin iki əsəri, hem tarix, hem də hüquqi aspektlərə toxunduqlarını, Azərbaycanın və qonşu ölkələrin arxiv sənədləri əsasında fundamental monoqrafiyalar ortaya qoyduqlarını, tarixi hadisələrin obyektiv elmi mənzəresini yaradıqlarını bildirib.

Diqqətə çatdırıb ki, təqdim olunan tədqiqat işində tarix elmləri doktoru, dosent Vasif Qafarov tərəfindən tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi, soydaşlarımızın Qərbi Azərbaycandan sürgün edilməsi danışmaz faktlarla oxuculara çatdırılır. Həmçinin vurğulayıb ki, Ulu Önder Heydər Əliyevin ermənilərin ərazi iddialarına qarşı həle SSRİ dövründə apardığı böyük mübarizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliğinde qazanılan tarixi Zəfer faktlarla meydana



qoyulur.

Akademik İsa Həbibbəyli nəşrdə Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən isə baş vərən tarixi hadisələrin hüquqi aspektlərinə toxunulduğunu və faktlara hüquqiyəsi qiyəmetin verildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli 1918-2025-ci ilin tarixi mənzəresini əks etdirən bu nəşrin Azərbaycan tarixşunaslığına mühüm töhfə olduğunu, dövlət başçısının elan etdiyi Qərbi Azərbaycana qayğılı konsepsiyanı ilə səsleşdiyini bildirib, kitabın humanitar və içtimai elmlərin mütxəssisləri üçün mötəbər elmi mənbə olacağını vurğulayıb.

Daha sonra kitabın müəllifləri Vasif Qafarov və Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək ərsəyə getirdikləri elmi əsəri ictimaiyyətə təqdim ediblər.

Müəlliflər müasir müstəqil Azərbaycanın mövcudluğunun səbəbkərinin Ümummülli Lider Heydər Əliyev olduğunu vurğulamaqla, onun en layiqli davamçısı Prezident İlham Əliyevin döhası və qətiyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və qayğısı, xalqımızın müdürüklüyü və əzmkarlığı, herbələrimizin səcaəti və qəhrəmanlıq sayəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən söz açıblar. Bildirilib ki, bütün bunlar təqdimatı keçirilən kitabda da öz əksini tapıb. Bu kitabda Azərbaycanın tarixi ərazisinin ümumi mənzəresinə nəzarət salıb, Azərbaycan Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədlərinin

əhatəsi öyrənilib. Kitabda 1920-ci ilin aprel işğalından sonrakı sovet dövründə Azərbaycan SSR ərazilərinin Ermənistana verilməsi prosesi konkret faktlar və dövrün ilkən arxiv sənədləri əsasında araşdırılıb. Monoqrafiyada Azərbaycan Cümhuriyyətinin 114 min kvadratkilometr ərazisinin Azərbaycan SSR dövründə 86,6 min kvadratkilometr endirilməsi və Azərbaycanın ərazisinin xalqın iradəsinə zidd olaraq onun əlindən alınması prosesinin obyektiv mənzəresi yaradılıb.

Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev sözügedən araşdırmanın aysberqin görünən tərəfi olduğunu vurğulayıraq, tarixen Azərbaycan ərazilərinin işğala, xalqının soyqırımına məruz qalması faktlarının, ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi prosesinin mütxəssislər tərəfindən birgə kompleks araşdırılmasına zərurət olduğunu bildirib.

Tədbirdə, həmçinin Milli Məclisin Elm və tehsil komitəsinin sədri tarix elmləri doktoru, professor Anar İsgəndərov, AR ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbür üzvü Misir Mərdanov, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, Milli Məclisin deputati siyasi elmlər doktoru, professor Hikmat Babaoğlu və Bakı Dövlət Universitetinin kafedra müdürü akademik Abel Məherəmov çıxış edərək kitabda tədqiq olunan problemin aktuallığını vurğulayaraq, əsərde böyük elmi yeniliklərə imza atıldılarını, yeni elmi müdəddələr irəli sürdüyüünü və onların konkret dəlillərlə əsaslandırıldığını yüksək qiymətləndiriblər. Eyni zamanda kitabın Azərbaycan, Qafqaz və beynəlxalq münasibətlər tarixi ile məşğul olan mütxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrantlar, eləcə də yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün çox faydalı olacağını qeyd ediblər.

Daha sonra Hərbi prokuror Xanlar Vəliyev çıxış edərək tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə və iştirakçılarla minnətdarlığını bildirib.

## Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar

*Akademik İsa Həbibbəyli Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib*

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.



İki gün davam edən konfransda bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatlarının temsilciliyi və media nümayəndələri bir araya geliblər. İştirakçılar əvvəlcə Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan ekspontatlardan ibarət sərgi ilə tanış olublar.

Beynəlxalq konfransın iştirakçılarını salamlayan mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın zəngin mədəni irlisinin en qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir.

Adil Kərimli qeyd edib ki, Azərbaycan hökuməti Prezidentin iradəsi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri heyata keçirir. Bu tədbirlər həm də mədəniyyətimizin yenidən dirçəlməsinə hesablanıb.

Konfransın əhəmiyyətini qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu tədbir gələcəkdə ölkəmizin ərazisindəki tarixi abidələrin tədqiqinə və təbliğinə öz töhfəsini verəcək. Dünyada berabər olmayan Azix mağarası haqqında məlumat verən akademik deyib ki, ermənilərin torpaqlarımızın işğali nəticəsində Qarabağdakı bütün tarixi mirasımızla yanaşı, bu abidəyə də böyük ziyan dəyiib. Vətən müharibəsində qazandığımız tarixi Qəlebəənən sonra bu ərazilərdəki abidələrin tədqiqinə xüsusi önmə verilir. Son iki ilde Azix mağarasında Azərbaycan və xarici mütxəssislərin iştirakı ilə ciddi tədqiqat işləri aparılmışdır.

Konfransda Türk Mədəniyyəti və İrsi Fonduñun prezidenti Aktotı Raimkulova, Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fəvqələdə hallar üzrə direktoru Krista Pikkat və İOT Mədəniyyət Institutunun prezidenti Saad S.Xan çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Açılış mərasimini iştirakçıları konfransın mövzusuna həsr olunmuş videoçarxa baxıblar.

Beynəlxalq konfrans işini "Qədim insan məskənləri: mədəni irlərin təbəqəsi kimi", "Dəyişən irlim və silahlı münaqış şəraitində qədim insan məskənləri", "Azərbaycanın qədim insan məskənləri dünya irlisinin bir hissəsi kimi" mövzular üzrə panel iclaslarında davam etdirib.

Müzakirələr çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səyəl nəzərdən keçirilib, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən edilib.

## Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

Martın 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Elmi şurasının növbəti icası keçirilib.

İclası AMEA-nın prezidenti, Ədəbiyyat Institutunun direktoru akademik İsa Həbibbəyli açaraq Ədəbiyyat Institutunun əməkdaşlarını Azərbaycan xalqının milli birləş bayramı olan, həm də baharın gəlisiindən, təbəstin oyanışından xəber verən Novrız bayramı münasibətə təbrik edib, kollektive ən xoş arzularını çatdırıb.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlıının (Hüseynova) 75 və Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşı Süqrət Məmmədovanın 60 illik yubileyi münasibəti ilə Fəxri fərمانlar təqdim edilib.

Tədbirdə elmi-təşkilatlı məsələlərdən danışan akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" 3 fevral 2025-ci



il tarixli Sərəncamının icrası ilə bağlı Rəyət Heytindən iclasında AMEA-nın Tədbirlər planının təsdiq edildiyini bildirib. O, Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə Akademiyanın elmi müəssisəsi və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərinde akademik Üzeyir Hacıbəylinin anadan olmasına 140-ci ildönümü ilə bağlı müxtəlif konfrans

və elmi sessiyaların keçiriləcəyini, virtual sərgilərin təşkil olunacağı, eləcə də bir sıra monoqrafiyaların çap ediləcəyini söyləyib. Akademik İsa Həbibbəyli dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun qarşısında duran vəzifələrdən bəhs edib.

Prezident İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında" 21 fevral 2025-ci il tarixli Sərəncamını xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin yaradıcılığını müstəqillik, Azərbaycanlıq ideologiyası və istiqlal düşüncəsi nöqtəyi-nəzərindən daha dərindən tedqiq etməyin vacibliyini vurgulayıb. O, Sərəncamın işığında AMEA üzrə şairin yubileyinə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini, yeni nəşrlərin hazırlanacağı söyləyib, bu istiqamətdə Ədəbiyyat Institutunun qarşısında duran vəzifələrdən danışır.

Sonra institutun əməkdaşları - doktorant Zərin Veliyeva və dissertant Nezrin Əliyeva Polşanın Byalistok Universitetində keçdikləri ixtisas tərtibatı kursundakı fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.

Tədbirdə institutun Füzulişunaslıq sektorunun müdürü fil.e.d. Ataəmi Mirzəyevin "Azərbaycan bədii tərcümə tarixində Füzuli zirvəsi", Dünya ədəbiyyatı və komparativistika şöbəsinin aparıcı elmi işçisi fil.f.d. Məlahət Qədirovanın "Belarus xalq nağılları" və Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələrin şöbəsinin elmi işçisi Orxan Isayevin "Kərkükli Növras Qədim (həyatı və yaradıcılığı, "Tariçeyi-Növras" əsəri, qəzəlləri)" kitablarının çapa tövsiye olunmasına dair qərarlar qəbul edilib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru dosent Aygün Bağırlı 14 fevral 2025-ci il tarixində "Elm" qəzetində dərc olunmuş elanə əsasən seçkilərin keçirilməsi barədə məlumat verib.

Sonda bir sira cari məsələlərə baxılıb.

# Nizami Gəncəvi və Gəncə

Dahi Nizami Gəncəvinin vəfatının 816-ci ildönümü  
münasibətilə beynəlxalq onlayn konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölüməsinin təşəbbüsü, Türkiye və Özbəkistandakı səfirliklərimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin dəstəyi ilə Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım gününə həsr edilmiş "Nizami Gəncəvi və Gəncə" mövzusunda beynəlxalq vebinar keçirilib.

Onlayn konfransdan əvvəl AMEA-nın Gəncə Bölüməsinin əməkdaşları böyük mütəfəkkirin möqəbəsini və Muzeini ziyaret ediblər.

Konfransın moderatoru AMEA-nın Gəncə Bölüməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfe doktoru Əlimuxtar Muxtarov tədbirin programını iştirakçıların nəzərinə çatdırıb, bugünkü çıxış və təkliflərin Nizami fəlsəfəsinin bəşəri tutumuna, dünyada tanınan şairin doğma yurdu, milli ruhumuzun aynası olan Gəncə və onun mənəvi mühiti ilə bağlılığına həsr olunduğunu vurğulayıb.

Beynəlxalq tədbirin iştirakçılarını AMEA-nın prezidenti akademik Isa Həbibbəyli salamlayıb və dahi mütəfəkkir Nizami Gəncəvinin doğma yurdunda bu xeyirxah və elmi baxımdan dəyərli tədbirin teşkilinə görə Türkiye və Özbəkistandakı Azərbaycan Mədəniyyət mərkəzlərinə, həmçinin AMEA-nın Gəncə Bölüməsinin əməkdaşlarına təşəkkür edib. Akademik Isa Həbibbəyli beynəlxalq vebinarın Nizamişunasığın ayrı-ayrı sahələrinə müyyəyen töhfələr verəcəyinə inamını ifadə edib.

Tədbirdə AMEA-nın Gəncə Bölüməsinin sədri, akademik Fuad Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anım gününə həsr olunan beynəlxalq tədbirin iştirakçılarını Gəncə ziyanlıları adından salamlayıb. O, yüzlərlə, minlərlə kilometr məsafələri birləşdirən bu beynəlxalq görüşün dahi şairin yaradıcılığı, əsərlərində bəşəriyyətə çatdırıldığı və bu gün də aktual olan humanist ideyalarının işığında keçirildiyini diqqətə çatdırıb, yaxından və uzaqdan bu tədbirə qatılan alim və tədqiqatçılara uğurlar diləyib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdürü akademik Nizami Cəfərov çıxış edərək, ölkəmizə xüsusi rəğbet bəsləyen qardaş ölkələrin təmsilcilərinin Nizami işığındakı görüşündə məmənluğunu ifadə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elm-



ləri doktoru, professor Mahirə Hüseynova çıxışında bu cür tədbirləri alımlarımızın digər ölkələrdəki hemkar və həmfikirleri ilə səmərəli əlaqələrinin nümunəsi kimi dəyərləndirib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkədə Nizami Gəncəvi ırsinin tədqiqi və təbliği ilə bağlı reallaşdırılan layihələrdən danışub. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dahi şairin 880 illiyi münasibətlə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunmasını və bu meqsədə ölkəmizdə, habelə dünyada Nizami Gəncəviyə dair mühüm tədbirlərin keçirildiyini bildirib.

Samir Abbasov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlerinin klassik ırsimizin tədqiqi, dünya dillərinə tərcüməsi və daha geniş tanidılması istiqamətində işlər həyata keçiriklərinin vurğulayaraq, hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin "Xəmse"nin Türkiye türkçəsinə tərcüməsinin həyata keçirildiyini qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli də çıxışında Azərbaycanın tanınmış şəxsiyyətlərinin, klassik ırsının qardaş Özbəkistanda böyük maraqla qarşılandığı, xüsusən Nizami Gəncəvi və özünü onun mənəvi sagirdi hesab etmiş Əlişir Nəvaiyin yaradıcılıq və fəlsəfi dünyasının derindən öyrənildiyinə diqqət çəkib.

Sonra vebinarın məruzələri dinlənilib.

Kəşmir Universitetinin professoru Naseem Ahmad Shah, Ərzurum Ataturk Universitetinin professoru Niyet Yıldırım, Özbəkstan Əlişir Nəvai adına Özbek Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, İstanbul Yıldız Texniki Universitetinin profesoru Suleyman Doğan, Daşkənd Dövlət Özbek Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahar Aşurova, Təbriz Universitetinin profesoru Sədyar Vəzife (Eloğlu), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişunaslıq şöbəsinin dosenti Zəhra Allahverdiyeva, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Rauf Şeyxzamanlı, Qarabağ Universitetinin Filologiya kafedrasının müdürü, filologiya elmləri doktoru Əzizəgə Nəcəfzadə və AMEA Gəncə Bölüməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdürü Simuzər Qafarlı çıxış ediblər.

## Azərbaycan-Çin strateji tərəfdəşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi



Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan-Çin strateji tərəfdəşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilib.

Tədbirdən əvvəl YAP idarə Heyətinin üzvü, Milli Məclisin deputati Ülviyyə Həmzəyevanın öten il Çin Xalq Respublikasına (ÇXR) sefer təşəssüratlarından ibarət rəsmi əsərləri nümayiş olunub.

Konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan və Çin Xalq Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən övladlarının eziż xatirəsi bir dəqiqlik sükutla yad edilib. Sonra Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səslendirilib.

Konfransın moderatoru, Milli Məclisin deputati Pərvin Kərimzadə Azərbaycanla Çin arasında əlaqələrin dinamik inkişaf etdirinə bildirib.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rehbəri Tahir Budagov dəvəti qəbul edərək ölkəmizə sefər gəlmis Çin Kommunist Partiyasının nümayəndəyeyətine təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitesinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdürü Lü Tzyançao çıxış edərək Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana sefər etməkdən məmənluğunu ifadə edib. O, xalqımızın mədəniyyətinin bir-birinə yaxın olduğunu vurğulayaraq bildirib ki, Çin xalqı Azərbaycan xalqının mədəni irsi ilə tanışdır.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə çıxışı zamanı bildirib ki, Azərbaycan-Çin əməkdaşlığı xalqlarımızın mənafələrinə uyğundur.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Isa Həbibbəyli bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının əsası Ulu Önder Heydər Əliyev tərəfindən qoyulub: "Ümummilli Lider ölkəmizdə siyasi hakimiyətə qayıdışından təxminən bir il sonra - 1994-cü ilde Çin Xalq Respublikasına rəsmi sefər etmişdir.

Heydər Əliyev bu sefəri ilə həm de inkişafın Çin modelinin əhəmiyyətinə böyük dəyər verdiyini nümayiş etdirmiştir".

İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Liderin 1994-cü ilde Çin Xalq Respublikasına sefəri zamanı Pekin İctimai Elmlər Akademiyasında böyük tarixi əhəmiyyətə malik çıxış, eslinde, yenice müstəqillik qazanan Azərbaycan dövlətinin dünyaya tanıtılması demək idi: "Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sedri ilə keçirdiyi görüşlər və iki ölkə arasında strateji tərəfdəşliğin qurulması haqqında Birge Bayannamənin qəbulu dövlətlərərəsi əməkdaşlığı yeni inkişaf mərhələsinə çatdırılmışdır. Hazırda iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sektorlarında mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin yüksək reytinqə malik təhsil ocaqlarında Çin dili üzrə yüksək səkixtəsli mütəxəssisler hazırlanır. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarında Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş genişmişqaylı tədqiqatlar aparılır. Bu istiqamətdə Azərbaycan alimləri Çindəki analoji qurumlarının nümayəndələri ilə birgə ortaq layihələr həyata keçirirlər".

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliy Akademiyasının rektoru Urxan Ələkbərov vurğulayıb ki, Azərbaycan və Çin arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi olduqca vacibdir.

Milli Məclisin deputati Fariz İsmayılovda çıxışında bildirib ki, Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. O, Çin-Azərbaycan münəsibətlərinin siyasi sahədə möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırıb.

Konfransda yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rehbəri Tahir Budagov bir daha Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdürü Lü Tzyançaoa ölkəmizə sefərə görə təşəkkürünü bildirərək bu sefərin istər partiyalarımız, istərsə də ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə eminliyini ifadə edib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səslendirilməsi ilə başa çatıb.

## Aşıq sənətində milli-mənəvi dəyərlər

Martın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azafinin 100 illik yubileyi ilə əlaqədar "Aşıq sənətində milli-mənəvi dəyərlər" mövzusunda beynəlxalq elmi simpozium işə başlayıb.

Tədbir AMEA-nın Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənesi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz rayon Xeyriyyə Cəmiyyəti və Dünya Qarapapaq Türkleri Vəqfinin birgə təşkilatçılığı ilə gerçəklişib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Önder Heydər Əliyevin MEK-in foyesindəki büstü ötürü gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Simpozium giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik Isa Həbibbəyli qüdrətli söz ustası Mikayıl Azafinin həyat və yaradıcılığından danışub, onun Azərbaycanın saz sənətinin tanınması və inkişafındaki əvəzsiz xidmətlərindən bəhs edib. O, "Konstitusiya və



Suverenlik İli"ndə keçirilən tədbirin Azərbaycanın tam suverenliyi şəraitində, həm də ümumilikdə müstəqillik dövründə Mikayıl Azafı sənətinin yenidən öyrənilmesi, onun ırsının daha dərindən tədqiq olunması baxımdan böyük əhəmiyyətə çatdırıb.

Azərbaycan aşiq sənətinin qədim tarixə və zəngin ənənələrə malik olduğunu deyən akademik Isa Həbibbəyli Türk dünyasının böyük şəxsiyyətlərindən olan Dədə-Qorquddan başlayaraq bugündəkən Azərbaycanda aşiq ədəbiyyatının yazılı ədəbiyyatla paralel şəkildə inkişaf etdiyini və özünün böyük simalarını yetişdiriyini söyləyib.

"Türk dünyasında aşiq sənəti möhkəm temellərə dayanır və Türk xalqının zəngin mədəniyyətinin sübutudur", - de-

yə bildirən akademik Isa Həbibbəyli vurğulayıb ki, aşiq ədəbiyyatının əsasını Türk dünyasında Dədə-Qorqud qoymuşdur. "Kitabi-Dədə Qorqud" dəstəni tərrixət türk dünyasının vəhdətini qoruyub saxlayan ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır.

O, Türk dünyasında aşiq ədəbiyyatının inkişafında Azərbaycanın aparıcı yer tutduğunu söyləyib. Qeyd edib ki, qədim zamanlardan bugündəkən bütün inkişaf dövrlərində Azərbaycan xalqı özünün Dədə Qorqud, Aşıq Qurbanı, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Pəri, Aşıq Ələşər kimi ustad aşiqlарını yetişdirib. Aşıq sənətinin zirvesi olan Aşıq Ələşər öz yaradıcılığı ilə bu sənətin böyük ənənələrini layiqincə yasadıb.



Sovet dövründə də aşiq ədəbiyyatının inkişaf etdiyini və Azərbaycan Aşıqlar Birliliyinin yaradıldığını söyleyən akademik Isa Həbibbəyli aşiq sənətinin əsasını Ulu Önder Heydər Əliyev tərəfindən qoyulub: "Ümummilli Lider ölkəmizdə siyasi hakimiyətə qayıdışından təxminən bir il sonra - 1994-cü ilde Çin Xalq Respublikasına rəsmi sefər etmişdir.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun professoru Qəzənfər Paşayev, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkaslı və Almaniyadan olan tədqiqatçı Aşıq Ozan Şiar Ağdəşanın məruzələri dəhlənilib.

Məruzələrde Mikayıl Azafı yaradıcılığının Azərbaycan mədəniyyəti üçün əhəmiyyətdən və onun aşiq sənətinin verdiyi töhfələrdən bəhs olunub. Bildirilib ki, Mikayıl Azafı böyük coşqunluqla yazardıran, aşiq sənətinin inkişaf etdirən, sağlığında klassikləşən ustاد aşiq olub. O, təkcə aşiq sənətinin kamil bilməyi ilə deyil, elece də şairlik təbəbine malik olmayı ilə seçilib.

Daha sonra Folklor İnstitutunun direktori filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmet Quliyev çıxış edib. O, XX əsr Azərbaycan aşiq sənətinin görkəmli simalarından olan Mikayıl Azafının yaradıcılığına nəzer salaraq bildirib ki, ustad sənətkar folklorumuzun, musiqi mədəniyyətimiz yayılmasında, seviləndi, dilimizin saf, təmiz, duzu və şirin olmasına böyük xidmətlər göstərib.

Beynəlxalq elmi simpozium öz işini 8 bölmə iclası üzrə davam etdirib. Tədbirin yekununda Aşıq Mikayıl Azafı yaradıcılığına həsr olunmuş konser programı təqdim olunub. Qeyd edək ki, hibrid formatda gerçəkləşdirilən simpozium Azə

# Azərbaycanın elm məbədi

*AMEA-nın 80 illiyi və Elm gününə həsr olunmuş konfrans*



**AMEA-nın Naxçıvan Bölmesində Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə və 27 mart - Elm Gününe həsr olunmuş elmi konfrans keçirilib.**

"Azərbaycanın elm məbədi" adlı elmi konfransı AMEA-nın Naxçıvan Bölmesi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölmesinin sədri, akademik İsmayıllı Hacıyev açıb.

AMEA-nın 80 illik fəaliyyətindən danışan bölmə sədri qeyd edib ki, bu elm məbadının səfəri 1923-cü ilde yaranmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti olmuşdur. Belə ki, Azərbaycanda elme sistemli yaşımanın əsası həmin cəmiyyət tərəfindən qoyulmuş, 1932-ci ilde SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan səbəsi, 1935-ci ildə həmin şöbə əsasında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı formalaşdırılmışdır. Nəhayət, 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyası təsis olunmuş, mart ayının 31-də onun strukturunu formalaşdırılmışdır.

Elmin cəmiyyətin inkişafındaki öneminə diqqət çəkən natiq çıxışının davamında AMEA-nın 80 illik fəaliyyətini dövrələr üzrə yiğcam təhlil edib. Vurgulanıb ki, Azərbaycan EA-nın inkişafının ən əlamətdar mərhələ Ulu önder Heydər Əliyevin ölkəyə rəhbərliyinin Birinci dövrüne təsadüf edir. 1983-1993-cü illərdə tənəzzül dövrünü yaşayan Azərbaycan EA Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyətə gelmesi ilə özünün yüksələn inkişaf yoluna qədəm qoymuşdur. 2001-ci ilde Ulu Öndərin xüsusi Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasına "Milli" statusunun verilmesi, 2016-ci ilde "Elm haqqında Azərbaycan Respublikası Qanunu"nın qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 mart - Elm Günü təsis edilməsi, o cümlədən elm sahəsində aparılan islahatlar elme və elm adamlarına göstəriplen diqqətin təzahüründür.

Bölmə sədri Azərbaycan Milli Elmlər Akademiyasının fealiyyəti dövründə elde olunan əsas elmi nailiyətlər və aparılan məqsədönlü islahatlar barədə danışıb.

Çıxışının sonunda akademik konfrans iştirakçılarını AMEA-nın 80 illik yubileyi, Elm Günü, qarşısından gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.

Bölmənin Əlyazmalar Fonduñun direktoru filologiya elmləri doktoru, dosent Fərman Xəlilov "Azərbaycan Elmlər Akademiyasının yaranmasında Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu", İncəsənet, Dil və Ədəbiyyat Institutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Azərbaycan Elmlər Akademiyası inkişaf yollarında: 1945-1969-cu illər", Tarix, Etnografiya və Arxeolojiya Institutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev "Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası", Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev "Azərbaycan Elmlər Akademiyasının yaranmasından sonra Naxçıvanda fundamental və tətbiqi elm sahələrinin inkişafı", Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Batabat Astrofizika Rəsədxanasının direktor vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədov "Azərbaycan Elmlər Akademiyasının yarılması və astronomiya elminin inkişafı məsələləri", Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioreksurslar İnstitutunun direktoru biologiya elmləri doktoru, dosent İsmayıllı Məmmədov "Azərbaycan Milli Elmlər Akademiyası 2003-2025-ci illərde" mövzusunda məruzə ediblər.

## Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti icası

**AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti icası keçirilib.**

Iclasda Elmi şuranın üzvləri, elmi işçilər və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvələcə Şəki REM-in baş direktoru, fiz.ü.f.d. dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoypularaq qəbul edilib.

Gündəlikdəki ilk məsələ "AMEA-nın Şəki REM-nin 2025-ci il üçün Elmi şura üzvlərinin yeni siyahısının təsdiq edilməsi" haqqında olub.

Yusif Şükürlü bildirib ki, 2025-ci ilən Elmi şuranın yeni tərkibi 15 nefer elmlər doktoru və fəlsəfə doktorundan ibarət elmi heyət olaraq təsdiqlənib. Direktor Şəki REM-in gelecek elmi fəaliyyətində daha böyük uğur və nailiyətlər elde edəcəyinə inamını ifadə edib.

Müzakirəyə çıxarılan növbəti məsələlər "Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər planının hazırlanması və icrası", eləcə də "Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" 3 fevral 2025-ci il tarixli Sərəncamının icrasından irəli gelən vəzifələr" barədə olub. Mərkezin elmi işlər üzrə direktör müavini fil.e.d., dos. Kamil Adışirinov qeyd edib ki, göstərilən məsələlərlə bağlı 2025-ci il erzində 9 tədbirin icra edilməsi nəzərdə tutulur.



Sonra bio.ü.f.d. Fərhad Əzizov Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı təklifini səsləndirdi. O, "Üzeyir Hacıbəylinin bastakarlıq məktəbi və Şəki" mövzusunda tədbirin təşkil edilməsinin zəruri olduğunu nəzəre çatdırıb, təklif səsə qoypularaq qəbul edilib.

Tədbirdə "AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində deyişiklik edilməsi haqqında" 7 mart 2025-ci il tarixli qərar barədə elmi katib Vəfa Atayeva məlumat verib. O, şura iştirakçılarını Redaksiya-Nəşriyyat Şurasının yeni tərkibi ilə tanış edib.

Elmi şurada Şəki REM-in Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100-cü ildönümü münasibətələ "VII Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı"na tərefdəş olaraq qoşulması qərara alınıb və konfransın elmi komitəsi üçün 6 nə-

## Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi

Bakı Dövlət Universitetinin (BDU) İformasiya və sənəd menecmenti fakültəsində 27 mart - Azərbaycan Respublikasında "Elm günü" ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. BDU və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr, magistrant və doktorantlar, həmçinin AMEA əməkdaşları iştirak ediblər.



İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı seminar giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, hər kəsi qarşısından gələn Novruz bayramı münasibətə tebrik edib. Bildirib ki, ölkəmizdə məhz 27 mart tarixinin "Elm günü" kimi qeyd edilmiş AMEA-nın yaranması ilə bağlıdır. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci ilde imzaladığı Sərəncamla hər il martın 27-si Azərbaycanda "Elm günü" kimi qeyd edilir. "Elm günü" münasibəti ilə fakültədə silsilə tədbirlər keçirildiyini deyən dekan bu gün təşkil edilən yeddiinci seminarda AMEA-nın "Elm" nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyanın Azərbaycan bölməsinin sədri filologiya üzrə felsəfe doktoru Səbuhi Qəhrəmanovun məruzəsinin dinləniləcəyi bildirib. Vurğulanıb ki, bugünkü tədbir, həmçinin AMEA-nın 80 və "Elm" nəşriyyatının 100 illik yubileylerine həsr edilib.

Sonra AMEA-nın "Elm" nəşriyyatının direktoru fil.ü.f.d. Səbuhi Qəhrəmanov "Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi" mövzusunda məruzə ilə çıxış edib. Natiq mövzunun aktuallığını vurğulayaraq bildirib ki, elmi ədəbiyyatın nəşri akademik biliklərin sistemləşdirilməsi və yayılmasında mühüm rol oynayır. O, qeyd edib ki, akademik nəşriyyat fealiyyəti ölkədə elmin inkişafına, onun global elm məkanına təqarrusyasına, eləcə də tədqiqatların metodoloji cəhətdən beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir. Elmin inkişafının cəmiyyətin tərəqqisinin əsas göstəricilərindən biri olduğunu deyən məruzəçi bildirib ki, hər hansı bir sahənin formalşaması, ilk növbədə, həmin sahədə aparılan elmi tədqiqatlar və onların geniş şəkildə yayımlanması ilə bilişəsita bağlıdır. Direktor elmi biliklərin sistemləşdirilərək cəmiyyətə təqdim edilməsinin məhz elmi nəşrlər vəsitişlə mümkin olduğu vurğulayıb.

Məruzəçi elmi ədəbiyyatın nəşr tarixinin Azərbaycanda elmin inkişaf mərhələləri və elmi təşkilatlaşmanın formalşaması kontekstində sistemli şəkildə araşdırılmasının vacibliyini vurğulayıb: "Akademik Isa Həbibbəyli haqqı olaraq ötən əsri elmimizin təşkilatlaşmanın mərhəlesi adlandırır. O, 1923-1945-ci illəri akademiya quruculuğu üçün qurumun yaradılmasının başlanğıc, hazırlıq dövrləri, 1945-1969-cu illəri Akademianın təşkilatlaşması və elmi əsaslarının formalşdırılması dövrü, 1969-1982-ci illeri intibah dövrü kimi səciyyeləndirir. Isa Həbibbəyli 1983-1993-cü illəri tənəzzül və böhran mərhəlesi, 1993-2003-cü illəri Milli Elmlər Akademiyasının quruculuq dövrü, 2003-2022-ci illəri modernlaşdırma mərhəlesi, 2022-ci ildən etibarən isə Milli Elmlər Akademiyasının yeniləşmə və islahatlar dövrü kimi dəyərləndirir. Şübəsiz ki, elmin inkişaf mərhələləri elmi ədəbiyyatın nəşr tarixinə de öz təsirini göstərib".

Natiq AMEA-nın "Elm" nəşriyyatının fealiyyətini təsdiq edib. O, bu işdə nəşriyyatın müxtəlif illərde rəhbərlik etmiş Ziya Bünyadov, Əjdər Xanbabayev, Faiq Məlikov, Şirindil Alışanlı və digər ziyalıların böyük eməyinin olduğunu söyləyib, onların eldə etdikləri nailiyətləri diqqətə çatdırıb.

Nəşriyyatın beynəlxalq əməkdaşlığından danışan natiq bildirib ki, müəssisə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyanı (BEAA) ilə əməkdaşlıq edir, akademik kitab nəşri sahəsində elaqələrini gücləndirir. S.Qəhrəmanov 2020-ci ilde BEAA-nın Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının üzvü seçildiyini, nəşriyyatın 9-12 mart 2021-ci il tarixlərində Türkiyədə təşkil olunmuş "6th Istanbul Publishing Fellowship Program"nda yaxından iştirak edərək sertifikata layiq görüldüğünü deyib. Həmçinin vurğulayıb ki, nəşriyyatda hazırlanın "Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar" adlı kitab 24-26 iyun 2022-ci il tarixlərində Qırğızistanda paytaxtı Bishkek şəhərin Müstəqil Dövlətlərin Birliyinin İcraiyyə Komitesinin təşkilatçılığı ilə hər il keçirilən "Kitab sənəti" adlı beynəlxalq kitab müsabiqəsində "Elm və təhsil" nominasiyası üzrə iyeri tutub. Məruzəçi nəşriyyatın 2019-cu ildən etibarən her il respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə feal iştirak etdiyini, dəfələrlə diplom və sertifikatlara layiq görüldüğünü diqqətə çatdırıb.

Direktor 2023-cü ildə AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə "Elm" nəşriyyatının nəşr tarixindəki rolundan danışır. O, bu işdə nəşriyyatın müxtəlif illərde rəhbərlik etmiş Ziya Bünyadov, Əjdər Xanbabayev, Faiq Məlikov, Şirindil Alışanlı və digər ziyalıların böyük eməyinin olduğunu söyləyib, onların eldə etdikləri nailiyətləri diqqətə çatdırıb.

S.Qəhrəmanov son bir neçə ildə AMEA-nın prezidenti akademik Isa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən yenileşmə və islahatlar çərçivəsində "Elm" nəşriyyatının modernleşmə və inkişaf prosesi keçidiyi bildirib: "Akademiya rəhbərliyinin nəşriyyata göstərdiyi diqqət və qayğı nəticəsində müəssisənin fealiyyəti müasir tələblər səviyyəsinə qaldırılıb, beynəlxalq əməkdaşlıq elaqələrinin daha da genişləndirib. 25 ildən artıq müddət ərzində texniki bazasında heç bir yenilik edilməyən nəşriyyat son iki il ərzində maddi-texniki bazasını əsaslı şəkildə yeniləyərək müasir standartlara uyğunlaşdırılıb".

Məruzə dinləndikdən sonra mövzu etrafında müzakirələr aparılıb. Fakültə dekanı dosent Ələmdar Cabbarlı, Sənəd menecmenti kafedrasının müdürü pedagoqika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, Kitabxanaşunaslıq kafedrasının müdürü dosent Elçin Əhmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Solmaz Sadıqova çıxış edərək məruzənin sistemli şəkildə hazırlanmasını bildiriblər. Vurğulayıblar ki, məruzədə Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi sistemli şəkildə təhlil olunub, inkişaf istiqamətləri, eldə olmuş mühüm nəticələr etrafı şəkildə göstərilib. S.Qəhrəmanovun çıxışında "Elm" nəşriyyatının tarixinə, elmi ədəbiyyat nəşrinə dair dəyərlər məlumatlar verdiyini qeyd edən natiqlər məruzəni fakültənin tələbələri, gələcəkdə nəşriyyat fealiyyəti ilə məşğul olacaq gənc kadrlar üçün mühüm töhfə kimi qiymətləndiriblər.

# Elmi nailiyyətlər işığında

Müsasir dünya getdikcə daha çox informasiya texnologiyalarının diktə etdiyi bir reallığı qarşı-qarşıyadır. Siyasi proseslər mediaşir, informasiya şəbəkələri üzərində güclər mübarizə aparır, şəxsi və milli informasiya məkanlarının qorunması aktual problemlər siyahısında ön sıralarda dayanır. Belə bir zamanda informasiya təhlükəsizliyi, ideoloji stabillik və siyasi strategiyalar daha çox elmi təhlilə ehtiyac duyur.

Bu istiqamətdən yanaşaraq, AMEA Z.M.Bünyadov adına Şərqsüaslıq İnstitutunun "Şərqsüaslıq elminin tarixi və nəzəriyyəsi" şöbəsinin müdürü, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva dünənin çağırduğu yeni reallıqlar işığında siyasi və fəlsəfi düşüncənin rolunu haqqda dərin araşdırılmalara imza atır. Alimin "Müsasirliyin çağırışları: postmodernizm və multikulturalizm" monoqrafiyası bu sahədə orijinal yanaşma teqdim edir.

Müsahibəmizdə biz ekspertle informasiya mübaribəleri, postklassik siyasi reallıqlar, multikulturalizm yeni fəlsəfi aspektləri və Qərb intellektual mühitində dialoğun istiqamətləri bərədə səhəbət açacaq. Eyni zamanda, çağın siyasi və iqtisadi proseslerinin informasiya cəmiyyəti kontekstində fəlsəfi təhlilini aparacaq, dövlətlərin informasiya potensialının siyasi strategiyalarında oynadığı rolu sərh edəcəyik.

Bundan başqa, AMEA-nın 80 illik yubileyi ərefəsində Akademiyanın ictimai elmlər sahəsində inkişafındakı yeri və gələcək perspektivləri bərədə də müsahibin dəyerli fikir və təkiflərini öyrəneceyik.

- Müsasir dövrə siyasi proseslərin medialaşması və virtuallaşması informasiya təhlükəsizliyinə və milli informasiya məkanının suverenliyinə necə təsir edir? Bu kontekstdə dövlətlərin informasiya mühabibəsi şəraitində öz informasiya məkanlarını qorumaq və ideoloji təhlükəsizliyi təmin etmek üçün hansı yanaşmalardan istifadə edirlər?

- Bu gün virtual məkan kültəvi siyasi dəyərlərin, mənaların, dünyagörüşlərinin formallaşmasına və siyasi reallığın dərkədilməsinə təsir edir. Bu da informasiya mühabibəsi şəraitində risklər, yeni ictimai şüura kənar təsirlərin aktiv cəhdlerinə qarşı çıxməq məqsədilə milli informasiya məkanının idarəəolunanlığının və suverenliyinin qorunması zərurətinə yaradır. Bu kontekstdə müsasir siyasi idarəetmenin en müüm vəzifəsi kimi informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusilə aktualıq kasb edir. Bu nöqtəyin nəzərdən informasiya və media sahəsi virtual siyasi mübarizəde informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Müsasir dövrə milli informasiya təhlükəsizliyi ideoloji təhlükəsizlik məsələsinin de ehtiva edir. Bu sahədə informasiya məkanı hər bir dövlət tərəfindən qorunan milli internet segmentlərinə parçalanır. Dövlətlər öz informasiya məkanlarını qorumaq və ideoloji təhlükəsizliyini təmin etmek üçün media siyasetindən istifadə edirlər. Bu gün media siyaseti "yumşaq güc" kimi cixış edir, buna geosiyasi müstəvədə ortaya çıxmış reallıqlar teleb edir.

- Bu gün siyasi məkanın formallaşmasına və idarə edilməsinə müsasir informasiya inqilabi güclü təsir edir. Bu baxımdan siyasi realliğin postklassik mənzərəsi hansı yeni xüsusiyyətlərlə səciyyələnir və dövlətlərin informasiya potensialı onların siyasi strategiyalarında hansı rol oynayır?

- Bu gün müsasir siyasi fəaliyyətin əsas resurslarından biri informasiyadır. Müsasir dövrə siyasi dünyasının postklassik mənzərəsinin əsas xüsusiyyəti siyasi məkanın şəbəkəyə əsasən təşkil olunmasıdır. Bir dövlətin informasiya bazarında informasiyanın təşkili və müvafiq əlaqələrin qurulması prosesində səmərəli fealiyyəti onun informasiya potensialını təşkil edir. Informasiya ictimai resursun müstəqil növü olaraq sosial inkişafın istiqamətini, xarakterini və tempini təyin edir, "milli informasiya ehtiyatları" anlayışının yaramasına səbəb olur.

Qeyd edim ki, bu istiqamətdə tədqiqatlar dünyada intellektual ictimaiyyəti maraqlandırır və mövzular etrafında müzakirələr doğurur. Bu yaxınlarda iştirak etdiyim beynəlxalq konfranslarda, xüsusilə də dünənin aparıcı elmi mərkəzlərdən olan Kembrib və Oksford universitetlərində təşkil edilən konfranslarda, bunun bəlavasılı şahidi oldum. Siyasi reallığın aldığı şəkil, yeni postklassik, o cümləden informasiya təsiri altında bu gün diqqət mərkəzində olan mövzudur. Çünkü virtual məkanda informasiya üstünlüyü dövlətlər arasında məkan münasibətinin tələbini tələb edəcək, bu da geosiyasının yeni informasiya paradigmاسından danışmağa imkan yaradır.



- Roida xanım, müəllifi olduğunuz "Müsasirliyin çağırışları: postmodernizm və multikulturalizm" monoqrafiyası müsasir cəmiyyətin aktual problemlərini fəlsəfi, səsioloji və mədəni aspektlərdən araşdırır, elmlərə yanaşma ilə multikulturalizmin müxtəlif formaları təhlili edir. Sizin fikrinizcə, postmodern cəmiyyətlərdə multikulturalizm və tolerantlıq anlayışlarının mahiyəti necə dayışır? Bu gün dialoğun fəlsəfi çərçivələri hansı yeni problemlərə qarşıdır və Qərb intellektual ənənələri ilə hansı aspektlərdə uzlaşır, yaxud onlardan fərqlənir?

- Postmodernizm Qərb intellektual ənənəsine xas fenomen sayılır, modernin köməyi ilə izah edilə bilməyen, modernin çərçivəsindən kənara çıxan reallıqların təsviri və səciyyələndirilməsi məqsədi ilə ortaya çıxır. Buna görə de deye bilerik ki, son illərin müsasir Qərb fəlsəfəsinin tədqiqat mövzuları, postmodernizm daxil olmaqla, müsasir reallıqları karakterizə edən müsasir cəreyanlar, konsepsiylər olmuşdur. Bu sahədə dünənin ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan "Springer" nəşriyyatı tərəfindən bu mövzuları işçiləndirən monoqrafiya hazırlanıb.

Postmodernizm modernizmin qətiliklərini rədd edir, lakin ümumiyyətə her şeyi, o cümlədən modernizmi özündə cəmləşdirir. Modernizmdən fərqli olaraq, keçmiş rədd etmir, bütün keçmiş və hazırlı dövrü daxil edir. Postmodernin diajoli təbəti, zənnimizcə, bir neçə prizmadan nəzərdən keçirilə bilər və yaxud deye bilerik ki, postmoderndə dialoğun müxtəlif müstəvilərini görə bilər: keçmişlər bu günün dialoqu, ənənə ilə yeniliyin dialoqu, premodern, modern və postmodernin dialoqu, Qərb və Şərqi, yaxud qeyri-Qərbin dialoqu və s.

Multikulturalizm postmodernin fəlsəfi əsasları ilə həməhəngdir. Postmodernizm multikulturalizmi aktuallaşdırır və dialoğun zərurılığını vurğulayır. Postmodern multikulturalizmi çox mədəniyyəti dünyada yanaşı yaşamanın forması və zəruri şərti kimi qiymətləndirir. Postmodern dövrə multikulturalizm anlayışı daha genişdir, yeni sadəcə etnik müxtəlifliyi deyil, həm de müxtəlif həyat tərzləri, istiqamət və mədəni təmayüllerin müxtəlifliyi nəzərdə tutulur. Bu baxım bucağından, multikulturalizm plüralistik cəmiyyətin içində ictimai tolerantlıq yönümlü dünən görüşü mövcəyi kimi anlaşılır. Cəmiyyət üçün multikulturalizm seviyyəvidir, onda artıq dialoq vardır, cünki fərqli mədəniyyətlərin yanaşıması və tolerantlıq nəzərdə tutulur.

Dialoq fəlsəfəsi tolerantlıq, mədəniyyət və fəlsəfənin qarşılıqlı münasibəti, ünsiyyət prosesinin etik aspektləri, "elmlərə yaxud" kimi tərkib hissələri ilə gender problematikasını da ehtiva edir. Beləliklə, tolerantlıq və "Başqası" müsasir dövrün aktual məfhumları arasındadır.

- İndiki döndəmədə Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni integrasiyası hansı strateji zərurətlərə şərtlənir və bu prosesdə regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı hansı rol oynayır?

- Bu gün beynəlxalq təhlükəsizliyin əsas parametrləri deyisişir. Müsasir ictimai-siyasi realiquid, o cümlədən son dövrlərdə baş veren məhərabələr şəraitində informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də informasiya və media sahəsində mədəni deyərlər uğrunda mübarizə gedir, bu da mədəni üstünlüklerin rolunun əhəmiyyətini artırır. Dövlətlərin əsas geosiyasi potensialı kimi çıxış edən milli mentalitet və mədəniyyət informasiya təsirinə maruz qalır. Qeyd olunanlar virtual məkanda siyasi təfəkkürün və informasiya üstünlüyünün simvolik məhiyyətinin hər zaman olduğunu da çox aktuallaşdırır.

Türk dünyası ölkələri üçün geosiyasi müstəvədə yaranan reallıqlara uğurlaşma zərurəti yaranır. Müsasir dünyada son zamanlarda baş veren siyasi, iqtisadi və mədəni hadisələr Türk dövlətlərinin rifah, inkişaf və təhlükəsizliyinin qarşılıqlı asılılığını nümayiş etdirir. Dünyada baş veren sürəti dəyişikliklər qarşısında regional təşkilatların əhəmiyyəti artır. Qlobal dinamikaya əsaslanan əsaslı strateji baxışın forma-

laşdırılması zərurəti yaranır. Regional səviyyədə ehtiyacları qarşılıqla üçün yaradılan platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır.

- Roida xanım, 2024-cü ilə elmi fəaliyyətinizle Türk elm dünyasına bəxş etdiyiniz dəyərlər təhfələrə görə Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən "Ziya Göyəlp cəmiyyət mükafatı"na layiq görüldünüz. Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni integrasiyası yolunda elmin rolu nə qədər həllədicedir?

- Türk xalqlarının mental birliliyi informasiya məkanında türk mədəniyyətinin "simvolik kapital"ıdır və bu gün "yumşaq güc" kimi istifadə olunur. Mədəni və ideoloji təsirin aktuallığı xüsusile informasiya və ideoloji qarşidurma kontekstində aktuallaşdır. Türk cəmiyyətlərinin siyasi mədəniyyətinin mental və mənəvi müstəvisini təşkil edən "simvolik kapital"ının strateji geosiyasi əhəmiyyəti her gün daha da artır.

"Simvolik kapital"ın tərkib hissələrini təşkil edən elm və biliklər qlobal səviyyədə onun ("simvolik kapital") ötürülməsində vacib və əsas vəsitiyərindən bərədir və dünya məqyasında tanınılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Elmi tədqiqatların və texnoloji biliklərin səviyyəsi, elm və texnikanın nailiyyətlərdən səmərəli istifadə etmək bacarığı ilə dövlətin və xalqın dönya birliyində statusu getdiyəcək dərəcədən müyyən edilir. Bu baxımdan, mövjud intellektual ehtiyatlardan səmərəli istifadə Türk Dünyasının yeni geoisiyasi kontyuktrada rəqəbat bacarığını təyin edən en vacib amillərdən biri kimi çıxış edir.

- AMEA-nın 80 illik yubileyi ərefəsində, Akademianın temsil etdiyiniz sahədə in-diyyə qədər qazandığı əsas nailiyyətləri və elmin inkişafında oynadığı rol barədə fikirlərinizi paylaşmanızı istərdim. Gələcəkdə AMEA həm elmi sahədə, həm də ölkəmizin ümumi inkişafına töhfə baxımından yerini dəha da möhkəməldirdəm üçün hansı prioritət addımlar atılmalıdır?

- Azerbaycan Milli Elmlər Akademiyası tərxi boyunca Azerbaycan dövlətinin prioritetlərini nəzərə alaraq tədqiqatlar aparmaqla ölkəmizin inkişafına öz töhfəsini verib. Azerbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azerbaycan Respublikasının Prezidentinin 18 mart 2025-ci il tarixli Sərəncamında Akademianın hər zaman yüksəkistisasi kadr-ların hazırlanmasında rol, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklər yielənməsi işinə verdilər töhfələr və Respublikanın elmi-intellektual potensialının cəmləşdiyi mərkəz olduğunu qeyd edilib.

Hal-hazırda akademiya AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeniləşmə və islahatlar dövrünü yaşayır. Bu da obyektiv səbəblərdən irəli gelir. Müsasirliyin çəhrayı ölkələri, cəmiyyətləri, dünya elmində, o cümlədən hər bir ölkənin elmini bu çağırışlara cavab vermək qarşısında qoyur. Bu da elmi-intellektual inkişaf prosesində keyfiyyətcə yeni mərhələnin başlanması şərtləndirir. Bu məqsədə "Azerbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər inkişaf Konsepsiyası və Yol Xəritəsi" hazırlanıb.

Bütün dünyada müsasir cəmiyyətin inkişafında elmin rolü yenidən qiymətləndirilir. Müsasir dövrə ölkələrin sosial, iqtisadi və siyasi inkişafında bələdliyin rolunu artır. Elm və təhsil cəmiyyətinin qarşısında duran bir çox mühüm problemlərin həllində vacib rol oynayır, onların inkişaf dövlət quruculuğu prosesinin, yüksək tərəqqinin vacib təminatı sayılır.

Xüsusilə də ictimai-humanitar elmlər bəy nü müsasir tendensiyalarla və sosial və informasiyalı texnoloji dəyişikliklər nöqtəyinə-nəzərindən təhlil edilmələr və istiqamətdərlərdir. Bu dəyişikliklər sadəcə elmi mövzuların adlarında deyil, eyni zaman tədqiqatların mahiyyətində də öz əksini tapmalıdır. Müsasir elmdə, xüsusilə də ictimai-humanitar elmlər sahəsində sistemli dəyişikliklər sebəb olaraq onları institutional olaraq deyisen bir neçə əsas istiqaməti qeyd etmək olar. Bunların başında rəqəmsallaşma, fənlərə tədqiqatlar, texnoloji suverenlik gəlir. Elmi inkişafın əsas qanunauyğunluğunu kimi integrativ tendensiyani göstərmək olar. Müxtəlif sahələrin metodologiyalarının eyni zamanda istifadəsi kimi integrativ metodologiya bu tendensiyani tezahürür. Bu gün ictimai və humanitar sahələrdə yeni tədqiqat formatlarının tətbiqi eyni zamanda böyük verilenlərinin və s. istifadəsi ilə bağlıdır.

Düşünürəm ki, dünyadan getdikcə dənəxox mürəkkəbliyəti müsasir şəraitde elmi təfəkkürün mehşulu olan sistemli yanaşmaya, peşəkar təhlil və proqnozlaşdırma bacarığına dənəxox tələbat yaranacaq.

- Müsahibə üçün təşəkkür edirik!

Müsahibəni apardı:  
Ruslan KƏRİMOV  
ELM

## YENİ NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəlli olduğu kitab Londonda "IntechOpen" elmi nəşriyyat tərəfindən çap edilib

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının həmmüəlli olduğu "Ətraf mühitdəki ağır metallar - çirklnme, risk və bərpa tədbirləri" ("Heavy Metals in the Environment - Contamination, Risk, and Remediation") adlı kitab "IntechOpen" elmi nəşriyyat tərəfindən çap edilib.



Kitabda xüsusi yer ayrılmış "Perspektivi fləslin: ağır metallar - ekosistemlərə daxil olma mənbələri, bioloji əhəmiyyəti, toksikliyi və sorbsiya üsulları" (Perspective Chapter: Heavy Metals - Sources of Releasing Into Ecosystems, Biological Importance, Toxicity, and Sorption Methods) adlı hissənin həmmüəlli hissələri AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, k.e.d. N.Zeynalov, k.ü.f.d. S.Fətullayeva və tibb üf.d. Ş.Tağıyevdir.

13 fesildən və üç hissədən ibarət olan kitabda ağır metallar çirklnme, eləgeli risklər və remediasi strateyi-

ları üzrə müxtəlif tədqiqatların hərtərəfli sintezi təqdim edilir. Kitabda müxtəlif yaşayış yerlərində ağır metalların məqrasiyasi, çirklnməsi və çevrilmesi haqqında məlumat verilir.

Təbii sistemlərdə ağır metalların davranışını t

## Milli Kitabxana "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual və ənənəvi sərgilər hazırlayıb

Milli Kitabxanada "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual sərgi və geniş ənənəvi kitab sərgisi təqdim olunub.



Kitabxanadan AZORTAC-a bildirilib ki, sərgilərdə rəsmi sənedlər, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, tarixi, elmin inkişaf mərhələləri, elm ocağının təsisçiləri, alimləri, əməkdaşların elmi tədqiqatları, ayrı-ayrı institutlarının nəşrləri, elmi əsərləri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Milli Kitabxananın görkəmli elm xadimləri haqqında nəşr etdiyi bibliografiyalar, dövri mətbuatda çap olunan yubiley məqalələri nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

## MEK-in "Azərbaycan Milli Elmlər Akademiyası - 80" virtual sərgisi

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 27 mart - Elm Günü münasibətilə "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual sərgi hazırlanıb.



Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı yer alıb.

Bundan əlavə, Akademiyanın tarixi inkişaf mərhələləri, təsis olunması və fəaliyyətinə dair etrafı məlumatlar təqdim edilir. Heydər Əliyev və Elmlər Akademiyası bölməsində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Akademiyanın fəaliyyətinin intibah dövrü olduğu, ikinci dəfə hakimiyətə gelişindən sonra AMEA-nın nüfuzunun, səlahiyyətlərinin və funksiyalarının artırılması sahəsində ciddi addımlar atıldığı qeyd olunub. Yeniləşmə dövrü bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksək xətə inkişafı proseslərinə uyğun olaraq, Akademiyanın modernleşməsi, işləhatların aparılması yer alıb.

Akademiyanın ayrı-ayrı illərdəki hesabatları, elmi ədəbiyyat, beynəlxalq elmi konfransların materialları, bibliografik göstəricilər, soraq-bibliografik məlumat kitabları və digər dəyərli nəşrlər sərgidə müxtəlif dillərdə oxuculara təqdim olunur.

MEK-də ənənəvi formada da təşkil olunan sərgi ilboyu mütemadi yenilənəcək və davam etdiriləcək.

## "Vikipediya"nın Azərbaycan dili bölməsində dərinlik 52 oldu

"Vikipediya" platformasının Azərbaycan dili bölməsi hər keçən gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Ar-tıq Azərbaycan dili bölməsinə müraciət edənlərin sayı milyonları keçir.

52	Lithuanian	lietuvių	lt	221,805	551,805	7,517,430	9	196,414	356	26,430	30
53	Galician	galego	gl	220,217	541,631	7,012,702	6	153,383	286	36	27
54	Urdu	اردو	ur	219,736	1,482,073	7,266,894	8	192,375	258	7,656	162
55	Azerbaijani	azərbaycanca	az	203,127	604,546	8,073,150	13	307,463	533	14,879	52
56	Slovenian	slovenščina	sl	192,164	468,420	6,404,259	22	240,621	327	8,657	31
57	Georgian	ქართველობა	ka	180,884	468,435	4,761,823	6	167,931	282	15,904	29
58	Ladin	Ladin	ld	180,780	187,720	241,823	3	9,488	37	4	0

Bu günlərdə Azərbaycan "Vikipediya" icmasının səmərəli fəaliyyəti nəticəsində "Vikipediya"da dərinlik (keyfiyyət) göstəricisi 51-dən 52-yə yüksəlib. Göstərici "vikipediya"da qrupların birgə fəaliyyətdən xəbər verir. Nəticə etibarilə Azərbaycan dilində olan məlumat bazası zənginləşir və məqalələrin təkmilləşdirilməsi prosesi davam etdirilir.

Qeyd edək, bir neçə ilərde AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq "Vikipediya" təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü "Vikipediya" qruplarının formalasdırılmasıdır. Son bir ilde isə AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin təşkilatlığı ilə Mərkəzi Elmi Kitabxanada "Vikipediya" təlimləri təşkil edilir.

### Redaksiya heyəti:

İsa Həbibbəyli, Dilqəm Tağıyev, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İrade Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov, Cəmil Əliyev, İsmayıllı Hacıyev, Fuad Əliyev

Baş redaktor: Ağahüseyin Şükürov

### ELAN-MÜSABİQƏ

## "Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər" II respublika elmi-praktiki konfransı

23 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitesi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İstítutu, Azərbaycan Texniki Universiteti və Biofizika İstítutunun təşkilatçılığı ilə "Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər" II respublika elmi-praktiki konfransı keçiriləcəkdir.

Konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, sünü intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi, tibbi xidmetlərin keyfiyyətinin yaxşılaşdırılması, tibbi biliklərə elçatanlığın artırılması, pasientlərin məmənnunuşunun təmin edilməsi, əsaslandırılmış həkim qərarlarının qəbulu prosesində meydana gələn bir çox məsələlərin elmi müstəvidə həlli zərurətine diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə və tibb strukturunun təkmilləşdirilməsi və inkişafı məsələləri.

kirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibaretdir.

#### Konfransın əsas istiqamətləri

- Sənaye 4.0 çağrıları kontekstində ölkənin səhiyyə və tibb strukturunun formalasdırmasının elmi-texnoloji problemləri

• Səhiyyənin təşkili, müalicə və diaqnostika prosesində sünü intellekt texnologiyalarının tətbiqi məsələləri

• Öləke miqyasında fasilesiz gerəsiyə olunan böyük həcmli tibbi verilənlərin toplanması, intellektual emalı, etibarlı saxlanması, təşkili və idarə olunması problemləri

• Səhiyyə və tibb fəaliyyəti prosesində toplanan fərdi məlumatların kibertəhlükəsizliyinin təmin olunması problemləri

• Rəqəmsal transformasiyalardan ölkədə səhiyyə və tibb fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və inkişafı məsələləri

• Tibbi informatika və biotibbi mühəndislik sahəsində kadr hazırlığı problemləri

#### Məruzələrin tərtibatına dair tələblər:

- Konfransa onun istiqamətləri uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur

• Maruzənin həcmi 4 səfərfədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır

• Məruzə elektron şəkildə digitalhealth@iit.science.az ünvanına göndərilməlidir

• Məruzədə problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti eks olunmalıdır

• Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample\_IEEE (eng).doc, Sample\_IEEE (aze).doc)

• Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır

• Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(ler)in soyadı ingilis dilində əlavə edilməlidir

• Məruzəcələr MS PowerPoint redaktorunda "On-screen Show" formatında slaydlar hazırlanmalıdır.

• Məruzəni konfransın işlərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

#### Mühüm tarixlər:

20 aprel 2025-ci il - Məruzələrin təqdim edilməsi üçün son tarix

30 aprel 2025-ci il - Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılmasına tərxi

23 may 2025-ci il - Konfransın iş günü

#### Əlaqə məlumatları:

Ünvan: AZ1141, Bakı şəhəri, B.Vahabzadə küçəsi, 9.

ETN İnformasiya Texnologiyaları İstítutu  
Tel: (+994 12) 539-97-39;  
537-22-97

E-poçt:  
digitalhealth@iit.science.az

## Fizika İstítutu

### 2.5 Qeyri-kristallik yarımkərıcıçılırların fizikası və elektronikası laboratoriyası üzrə:

laboratoriya rəhbəri- 1şt.

baş elmi işçi - 2şt.

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 4şt.

elmi işçi - 1şt.

### 1.1 Yarımkərıcıçılırdə və yarımkərıcıçılırların fizikası və elektronikası laboratoriyası üzrə:

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 1şt.

elmi işçi - 1şt.

### 1.2 "Yarımkərıcıçılırların təqarrar" laboratoriyası üzrə:

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 1şt.

### 2.6 Optoelektronika laboratoriyası üzrə:

böyük elmi işçi - 1şt.

### 2.7 Nazik təbəqəli strukturlar laboratoriyası üzrə:

baş elmi işçi - 1şt.

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 1şt.

### 2.8 İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası üzrə:

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 1şt.

### 2.9 "Yüksek gərginliklilik" laboratoriyası üzrə:

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 1şt.

### 2.10 Spektroskopik ellipsometriya laboratoriyası üzrə:

aparıcı elmi işçi - 1şt.

böyük elmi işçi - 1şt.

### 2.11 "Materialşunaslıq" laboratoriyası üzrə:

aparıcı el

Орган Президиума Национальной академии наук Азербайджана

№ 11 (1451)

пятница, 4 апреля 2025 года

Сила в науке...

Низами Гянджеви

ЕЛМ

SCIENCE

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı

Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Газета выходит с 1984 года



# Славный путь развития

**Распоряжение Президента Ильхама Алиева в связи с 80-летием НАНА - выражение наивысшей оценки, данной отечественной науке**

19 марта состоялось специальное заседание Президиума НАНА, в котором приняли участие глава академии академик Иса Габибейли, члены и завотделами аппарата президиума, директора научных учреждений и организаций НАНА.

Открыв заседание вступительным словом, академик Иса Габибейли сообщил, что специальное заседание президиума посвящено предстоящим задачам, связанным с исполнением Распоряжения Президента Азербайджанской Республики от 18 марта 2025 года "О праздновании 80-летия Национальной академии наук Азербайджана".

Академик Иса Габибейли отметил также, что 18 марта в Республике отмечался Илахыр чэршянбя (последний вторник перед праздником Новруз), и данное распоряжение главы государства удвоило праздничное настроение сотрудников НАНА, которые посвятили свою жизнь науке.

Сказав, что распоряжение о праздновании 80-летия НАНА было встречено учёными с чувством большой радости и благодарности, академик Иса Габибейли добавил, что этот важный государственный документ является выражением наивысшей оценки, данной отечественной науке, Академии наук и учёным.

## Четвертый юбилей

Распоряжение главы государства, продолжил руководитель НАНА, является выражением высокой оценки, данной заслугам наших выдающихся учёных, которые внесли весомый вклад в развитие Азербайджанского государства, развитие идеологии азербайджанства и подготовку национальных кадров, создали научные школы, а также уважения и почтения к настоящему и будущему самой Академии наук, прошедшей 80-летний славный путь развития.

Академик Иса Габибейли сообщил, что на протяжении 80-ти лет юбилеи Академии наук отмечались всего три раза: "В 1975 году по инициативе общенационального лиде-

ра Гейдара Алиева отмечался 30-летний юбилей НАНА. На следующем этапе по соответствующим распоряжениям Президента Ильхама Алиева в 2005 и 2015 году на государственном уровне были отпразднованы 60-летний и 70-летний юбилеи академии. По Распоряжению Президента Ильхама Алиева от 18 марта 2025 года юбилей Академии наук будет отмечаться в четвёртый раз".

Академик Иса Габибейли подчеркнул, что празднование 80-летия НАНА в период, когда полностью восстановлены территориальная целостность и суверенитет Азербайджана, делает это событие ещё более знаменательным и отметил, что проведение 80-летия академии вместе с Министерством науки и образования внесёт свой вклад в ещё большее расширение интеграции науки и образования в новый исторический период.

## Историческое событие

В рамках юбилея, продолжил академик Иса Габибейли, пройдут мероприятия в Баку и в регионах, где функционируют научные отделения и центры НАНА, а также в братской Турции и академиях наук тюркских государств в Центральной Азии, новое поколение и мировое сообщество будут ознакомлены с пройденным отечественной наукой славным историческим путём. Академик добавил, что также в рамках юбилея будут изданы более 20-ти фундаментальных монографических трудов, библиографических книг, среди которых будут издания, способствующие ознакомлению общественности зарубежных стран с НАНА и повествующие об ее пройденном пути развития.

В заключение своего выступления глава НАНА поблагодарил Президента Азербайджана Ильхама Алиева от имени многотысячного коллектива Академии наук, Президиума НАНА и от своего имени за подписание им важного исторического документа и подчеркнул, что учёные Азербайджана тесно сплотены вокруг главы государства, поддерживают проводимую им внутреннюю и

внешнюю политику, уверенно продолжают свою научную деятельность во имя развития нашего государства и защиты национальных интересов.

## Возвращая научные традиции

Затем вице-президент НАНА академик Ирада Гусейнова зачитала Распоряжение Президента Азербайджанской Республики от 18 марта 2025 года "О праздновании 80-летия Национальной академии наук Азербайджана".

В своих выступлениях вице-президенты НАНА академики Расим Алигулиев, Ирада Гусейнова, Говхар Бахшалиева, академик-секретарь НАНА академик Ариф Гашимов, членкор Гурбан Етиришили, профессор Керим Шукюров, доктора философии по истории Фархад Гулиев и филологии Хикмет Гулиев подчеркнули, что президентское распоряжение о праздновании 80-летия НАНА - историческое событие, наивысшая оценка, данная науке в Азербайджане, учёным, интеллектуальной прослойке общества, а подписание этого документа накануне праздника Новруз и Дня науки стало причиной двойной радости учёных.


Также отмечалось, что указанный документ будет способствовать возвращению к научным традициям, связанным с именами выдающихся учёных, которые посвятили свою жизнь науке и создали в Республике научные школы. Ораторы сообщили, что НАНА всегда была окружена вниманием и заботой общенационального лидера Гейдара Алиева и Президента Ильхама Алиева. Помимо этого, в выступлениях говорилось, что проводимые в Академии на протяжении последних трёх лет реформы, нацеленные на обновление, оказали влияние на восстановление авторитета НАНА в обществе и развитие науки в направлении азербайджанства.

После выступлений Президенту Ильхаму Алиеву было направлено благодарственное письмо от имени многотысячного коллектива НАНА.




Развивая великие традиции

стр. 10 ⇨




Основано на передовом комплексном анализе

стр. 11 ⇨



Общетюркские культурные ценности

стр. 11 ⇨



A presentation ceremony for the monograph "The Territory of Azerbaijan (1918-2025)" was held at ANAS

page 12 ⇨

# Философия пути, ведущего к суверенитету

## Искусственный интеллект и современная проблема сознания

В Институте философии и социологии (ИФС) НАНА состоялась международная конференция "Суверенитет, искусственный интеллект и современная проблема сознания". В мероприятии, которое проходило в гибридном формате, принимали участие президент НАНА академик Иса Габибейли, сотрудники ИФС, отдела электронной академии аппарата Президиума НАНА, учёные из Турции, Пакистана, студенты Азербайджанского государственного университета нефти и промышленности.

Открыв конференцию вступительной речью, академик Иса Габибейли сообщил, что мероприятие посвящено Году Конституции и Суверенитета, и знаменательно, что оно проходит накануне 27 марта - Дня науки в Азербайджане. Говоря об истории создания НАНА, академик Иса Габибейли отметил, что фундамент организации научной деятельности в республике был заложен в 1923 году созданием Общества исследований и изучения Азербайджана; в 1929 году эта организация была преобразована в Азербайджанский государственный научно-исследовательский институт, в 1932 году было учреждено Азербайджанское отделение Закавказского филиала Академии наук СССР, а через три года оно было преобразовано в Азербайджанский филиал Академии наук СССР.

### Начало начал

Сказав, что тем самым были предприняты важные меры по соз-



данию независимой Академии наук, академик Иса Габибейли добавил, что, наконец, 27 марта 1945 года была создана Академия наук Азербайджана, соучредителями которой стали 15 выдающихся деятелей науки и искусства, а через 4 дня, 31 марта 1945 года, состоялось первое Общее собрание Академии наук, на котором были избраны президент, вице-президенты и академик-секретарь, сформирован первый состав президиума из пяти человек.

С приходом великого лидера Гейдара Алиева к власти в 1969 году, продолжил руководитель НАНА, были достигнуты значительные успехи во всех сферах, в том числе и в области науки, этот период оценивается как период расцвета в истории Академии наук, которая в те годы была удостоена Ордена Дружбы народов. Отметив, что период расцвета продолжался до 1982 года, академик Иса Габибейли сообщил, что 1983-1993 годы в истории Академии наук являются периодом упадка и кризиса.

Он также подчеркнул, что после возвращения выдающегося госу-

дарственного деятеля Гейдара Алиева к власти в 1993 году начался период обновления и возрождения Академии наук, по распоряжению общепризнанного лидера в 2001 году организации был присвоен статус "национальной", она стала Национальной академией наук Азербайджана.

Сказав, что в 2003-2022 гг. продолжился этап модернизации НАНА, академик Иса Габибейли добавил, что в результате внимания и заботы главы государства в НАНА был создан Парк высоких технологий, были сданы в эксплуатацию новые здания центра "Азербайджанская национальная энциклопедия" и Центральной научной библиотеки.

Руководитель НАНА продолжил: "С 2022 года начался этап обновления и реформ в НАНА. Учитывая призыва главы государства, приоритеты Азербайджанского государства и тенденции развития современной мировой науки, за счёт внутренних ресурсов и штатных единиц в НАНА было создано около 50-ти новых отделов, среди которых есть подразделения, свя-

занные с Западным Азербайджаном, тюркским миром, цифровыми технологиями и искусственным интеллектом".

### Национальное достояние народа

Оператор отметил, что благодаря исторической Победе, одержанной под руководством Верховного главнокомандующего Ильхама Алиева в Отечественной войне, а также антитеррористическим мероприятиям был полностью восстановлен государственный суверенитет, во всех уголках республики развеивается Государственный флаг, Президент Ильхам Алиев золотыми буквами вписал своё имя в многовековую историю государственности Азербайджана. Академик сообщил, что государственный суверенитет - национальное достояние нашего народа, и в Институте философии и социологии НАНА ведутся исследования, связанные с философией пути, ведущего к суверенитету.

В заключение своего выступления он подчеркнул, что наши

учёные и впредь будут вести исследования с учётом призывов главы государства, приоритетов Азербайджанского государства и тенденций развития современной мировой науки, и тем самым внесут вклад в развитие страны.

Затем выступил директор Института философии и социологии НАНА доктор философских наук, профессор Ильхам Мамедзаде, который сообщил, что философия так же, как и другие отрасли, непосредственно связана с искусственным интеллектом: "Сегодня философия не может развиваться вне искусственного интеллекта. Можно сказать, что искусственный интеллект применяется во всех сферах. Всё развивается, модернируется. В этих условиях мы, учёные, пользуемся возможностями искусственного интеллекта".

Профессор Ильхам Мамедзаде подчеркнул, что для устранения проблем, которые могут возникнуть в результате применения искусственного интеллекта, учёные, особенно философы, должны проводить соответствующие научные изыскания и анализировать происходящие события.

Далее на конференции были заслушаны научные доклады и выступления, охватывающие такие темы, как "Краткий анализ суверенитета, идентичности и сознания в Турции и Азербайджане", "Суверенитет: флуктуации между его политологическими и эстетическими аспектами", "Фактор культурного сознания в развитии дипломатических связей", "Проблема идентичности в современный период" и т.д.

# Развивая великие традиции

## Творчество ашугов направлено на пропаганду национально-духовных ценностей народа

В Центральной научной библиотеке (ЦНБ) НАНА состоялся международный научный симпозиум "Национально-духовные ценности в ашугском искусстве", посвящённый творчеству выдающегося представителя азербайджанского ашугского искусства XX века Микаила Азафлы.

Мероприятие прошло при совместной организации Института фольклора НАНА, Государственной консерватории Кавказского университета (Карс), Благотворительного общества Товузского района и нескольких организаций Турции.

Вначале участники мероприятия возложили цветы к бюсту общенационального лидера Гейдара Алиева в фойе ЦНБ и почтили светлую память гениального лидера.

### Сохраняющая единство тюркского мира

Открыв симпозиум вступительной речью, президент НАНА академик Иса Габибейли рассказал о жизни и творчестве великого мастера слова Микаила Азафлы и его исключительных заслугах в пропаганде и развитии искусства исполнения на сазе. Академик подчеркнул, что мероприятие, которое проводится в Год Конституции и Суверенитета, имеет большое значение с точки зрения изучения творчества Микаила Азафлы и более глубокого исследования его наследия в условиях независимости и полного суверенитета страны.

Сказав, что ашугское искусство Азербайджана имеет древнюю историю и богатые традиции, академик Иса Габибейли добавил, что, начиная с выдающейся личности тюркского мира Деде Горгуда до сегодняш-



него дня, ашугская литература развивалась в Азербайджане параллельно с письменной, известны имена ряда выдающихся её представителей.

Руководитель НАНА сообщил, что ашугское искусство в тюркском мире опирается на крепкий фундамент и олицетворяет богатую культуру тюркских народов, основоположником ашугской литературы в тюркском мире является Деде Горгуд - эпос "Китаби-Деде Горгуд" - это наша общая культура и литература, сохраняющая единство тюркского мира в истории.

### Классики при жизни

Академик Иса Габибейли отметил также, что среди стран тюркского мира Азербайджан занимает ведущее место в развитии ашугской литературы, испокон веков до наших дней азербайджанский народ взрастил таких представителей ашугского искусства, как Деде Горгуд, Ашуг Гурбани, Хястя Га-

сым, Ашуг Аббас Туфарганды, Ашуг Пери, Ашуг Алескер и т.д. Своим творчеством, являющимся вершиной ашугского искусства, Ашуг Алескер продолжил и развил его великие традиции.

Сказав, что ашугская литература развивалась и в советский период, в те же годы был создан Союз ашугов Азербайджана, академик Иса Габибейли сообщил, что мастера ашугского искусства Ашуг Шамшир и Микаил Азафлы ещё больше обогатили ашугское искусство, ещё в период советской власти творчество Микаила Азафлы было направлено на пропаганду национально-духовных ценностей народа.

Затем были заслушаны доклады сотрудника Института литературы имени Низами Гянджеви НАНА профессора Газанфара Пашаева, профессора Университета Эрзинджан Бинали Ильдырым Али Кафкасъялы и других учёных. В докладах говорилось о значении творчества Микаила Азафлы в развитии азербайджанской культуры и его вкладе в ашугское искусство. Отмечалось, что Ми-

каил Азафлы был одним из мастеров слова, которые развивали ашугское искусство и стали классиками при жизни, он отличался не только своими глубокими знаниями в области ашугского искусства, но и поэтическим мастерством.

### От классики до современности

Сообщалось, что основную линию творчества Микаила Азафлы составляют философские мысли, в его произведениях находит отражение философия жизни. Турецкий исследователь Али Кафкасъялы, посвятивший творчеству классика диссертацию, назвал Азафлы "знаменосцем современных азербайджанских ашугов".

Далее выступил директор Института фольклора НАНА доктор философии по филологии, доцент Хикмет Гулиев. Говоря о творчестве Микаила Азафлы, он отметил, что мастер слова внёс исключительный вклад в пропаганду и популяризацию нашего фольклора и музыкальной культуры, в чистоту и лиризм нашего языка. Он также отметил, что Микаил Азафлы обогатил азербайджанскую ашугскую поэзию прекрасными стихотворными образцами и напевами, сыграл роль моста в доведении классических традиций до современного периода. Сказав, что тяжёлая жизнь ашуга, жизнь в бегах и в заключении оказали влияние и на его творчество, Хикмет Гулиев добавил, что всё это привело также к созданию произведений на социальную тематику, в которых присутствует жалоба на то время.

Отметим, что в работе симпозиума, который проходил в гибридном формате, приняли участие более 50-ти учёных и исследователей из Азербайджана, Турции, Киргизстана, Казахстана, Германии и других стран.

# Основано на передовом комплексном анализе

По мнению ученых, самая древняя океаническая кора в мире - у берегов Израиля



Азербайджанская государственная нефтяная компания SOCAR, недавно вошедшая в международный консорциум, готовится подписать договор с Министерством энергетики Израиля по разведке газа в Блоке 1 в эксклюзивной экономической зоне Израиля в Средиземном море. Об этом в числе первых сообщило израильское экономическое издание Globes.

Тот же ресурс отмечает, что Баку рассматривает договор по Блоку 1 на северо-западе израильских экономических вод как стратегический шаг, поскольку SOCAR впервые займется бурением за пределами Азербайджана, а участие азербайджанской нефтекомпании в газодобыче Восточного Средиземноморья может привести к серьезным geopolитическим последствиям для региона.

Об этом и о многом другом наш корреспондент побеседовал с профессором Тель-Авивского университета, почетным профессором Азербайджанского государственного университета нефти и промышленности, членом Азербайджано-Израильской торговой палаты Львом Эшельбаумом.

- Что вы, как человек, имеющий самое прямое отношение к наукам о Земле, думаете о заключении коммерческого контракта SOCAR с Министерством инфраструктуры Израиля на поиски месторождений углеродов в Восточном Средиземноморье?

- Безусловно, это новый позитивный шаг в азербайджано-израильских отношениях. Я это приветствую не только как гражданин Израиля и уроженец Азербайджана, но и как соавтор трех книг и многочисленных статей с моими азербайджанскими коллегами - геологами и геофизиками.

- У вас имеется многолетний опыт работы в Восточном Средиземноморье. Что вы, ученый-геофизик, можете сказать об этом регионе?

- Начну с небольшого пояснения. При сильном упрощении Земля состоит из трех частей: земной коры, мантии (верхней и нижней) и ядра. Существует два типа коры: океаническая и континентальная - последняя в основном состоит из гранитных (верхняя часть) и базальтовых (нижняя часть) пород.

Океаническая кора более плотная и утонченная и, как правило, состоит из базальтовых пород. В среднем толщина земной коры составляет от 5 до




Фото (рисунок) - Положение обнаруженного блока океанической коры Киама в Восточном Средиземноморье

что анализ сейсмических, магнитных и гравитационных данных и авангардное трехмерное магнитно-гравитационное моделирование проводились одновременно на трех пересекающихся профилях, чего никто не делал ни до, ни после этого классического исследования. В то же время эта работа заложила основы для последующего открытия древнейшего блока океанической коры.

- Поясните, пожалуйста, термин "древнейший блок"?

- По мнению известного канадского геолога Уилсона (1966), возраст блоков океанической коры не должен превышать 160-180 миллионов лет. Уилсон объяснил эту закономерность постоянной субдукцией (погружением блоков океанической коры в верхнюю мантию с последующим поглощением этих блоков горячим веществом мантии). Однако эта общая закономерность, которая, учитывая сложность строения земной коры и влияние других факторов, соблюдается не всегда. На одной из последних карт земного шара с возрастами океанической коры американские исследо-

ватели показали возраст коры в Восточном Средиземноморье - около 220 млн лет. Однако оказалось, что и этих лет недостаточно для южной части Восточного Средиземноморья (южнее Кипра).

Комплексный геолого-геофизический анализ, проведенный нами в 2014, 2015 и 2023 гг., показал, что выявленный блок океанической коры (Рис. 1) соответствует палеомагнитной гиперзоне Киама. Глубина залегания этого блока составляет 10-11 км, а общий объем - около 120,000 км<sup>3</sup>. Согласно Международной палеомагнитной шкале, возраст гиперзоны Киама составляет 255-308 миллионов лет. Мы считаем, что этот океанический блок образовался не более чем 280 миллионов лет назад к северу от современного Персидского залива и затем был перемещен по трансформным разломам в свое нынешнее положение, где он находится уже более 120 миллионов лет. Даже геометрическое расположение этого блока в пределах самого Восточного Средиземноморья указывает на его дискордантное (несхожее, несогласованное) положение по отношению к окружающим структурам - Анатолийской плите и ряду других. Более того, этот блок маркирует западную окраину Левантского океанического террейна и, согласно сейсмическим данным, надвинут на более молодую автохтонную левантскую кору. Интересно отметить, что почти в центре проекции этой зоны находится одно из значительных газовых месторождений Восточного Средиземноморья - Левиатан.

- Почему же этот блок океанической коры не подвергся субдукции?

- Недавно обнаруженная вращающаяся гигантская мантийная структура, центр которой находится под островом Кипр, объясняет это явление. Существование этой структуры подтверждается четырнадцатью независимыми геофизико-геологическими факторами (анализом данных GPS, сейсмомагнитных разрезов, спутниковых (а также, наземными и морскими) данными гравитационного поля, синтезом магнитных и палеомагнитных данных, аномалиями геоида и т. д.). Существование этой структуры связано с критической широтой Земли (35°), геометрически точно совпадающей с центром обнаруженной глубинной аномальной структуры, которая вращающаяся против часовой стрелки и существенно влияет на вышележащие литосферные блоки и другие геологические объекты.

Именно вращение этой структуры предотвратило субдукцию блока океанической коры Киама и позволило этому блоку сохраниться до наших дней. Здесь следует отметить, что исследования продолжаются, и возможно, что в будущем на Земле могут быть обнаружены еще более древние останки океанической коры.

- Есть ли какая-то связь между лицензионным участком SOKAR и выявленным блоком Киама?

- Полагаю, что есть. Ведь этот блок сформировался рядом с самым богатым на углеводороды регионе мира - Персидским заливом.

Галия АЛИЕВА

## Готовится концептуальное издание

Сегодня по инициативе и под руководством директора Института истории и этнографии имени А.А.Бакиханова НАНА профессора Керима Шукюрова проводится работа над 15-томником "Истории Азербайджана". Об этом заявил заместитель директора по научной работе института доктор исторических наук Ильгар Нифтальев.

"Но прежде мы планируем издать однотомник под названием "История Азербайджана", - продолжил ученик. - В этой книге история Азербайджана охватит как север, так и юг. Потому что до оккупации царской Россией Азербайджан рассматривался как единое политическое пространство. Но после разделения Южный и Северный Азербайджан прошли разные пути развития. Несмотря на это, в книге будут отражены оба пути развития. Это будет своего рода концептуальная книга. Мы также хотим узнать общественное мнение. Мы глубже изучим конкретные периоды нашей истории. То есть, эта работа ведется параллельно: готовится как многотомник, так и однотомник".



## Общетюркские культурные ценности

До конца года планируется издание первого тома сборника фольклора тюркских народов

Директор Института фольклора НАНА доцент Хикмет Гулиев принял участие в заседании Международного консультативного комитета по подготовке многоязычного и многотомного сборника фольклора тюркских народов, организованном Фондом тюркской культуры и наследия.



Как сообщили в институте, на мероприятии под руководством президента Фонда тюркской культуры и наследия доктора искусствоведческих наук Актоты Раимкуловой были обсуждены концептуальные основы проекта по подготовке многоязычного и многотомного сборника фольклора тюркских народов, стратегическая дорожная карта, подходы к структуре, содержанию, форме презентации готовящихся сборников.

А. Раимкулова рассказала о ряде проектов, реализуемых Фондом в деле сохранения, пропаганды и изучения тюркской культуры и наследия. Она отметила, что инициатива создания многоязычного и многотомного сборника фольклора тюркских народов была выдвинута Президентом Республики Узбекистан Шавкатом Мирзиёевым. В связи с этим, при поддержке Фонда тюркской культуры и наследия к концу года планируется издание первого тома многоязычного и многотомного сборника фольклора.

Доцент Гулиев в своем выступлении отметил, что углубление культурно-духовных связей с тюркскими государствами является государственной политикой в Азербайджане. Он подчеркнул, что в НАНА, в том числе в Институте фольклора, ведется важная работа в этом направлении. Ученый отметил, что подготовка многоязычного и многотомного сборника фольклора тюркских народов имеет важное значение с точки зрения выявления, актуализации и пропаганды общих тюркских культурных ценностей.

На мероприятии ответственные лица, ученые и специалисты из Казахстана, Киргизии, Узбекистана, Турции и Венгрии поделились своими мыслями о создании многоязычного и многотомного сборника фольклора тюркских народов.

В заключение А. Раимкулова отметила необходимость проведения очередных встреч Международного консультативного комитета по созданию многоязычного и многотомного фольклорного собрания тюркских народов. Она также подчеркнула, что дополнительные предложения по подготовленным фольклорным сборникам будут направлены в фонд в письменной форме.

# SCIENCE

Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

A presentation ceremony for the monograph "The Territory of Azerbaijan (1918-2025)" by Vasif Gafarov, member of the Milli Majlis, Doctor of Historical Sciences, Associate Professor, and Khanlar Valiyev, Deputy Prosecutor General of the Republic of Azerbaijan, Military Prosecutor of the Republic of Azerbaijan, and Justice Lieutenant General, was held at the Presidium of ANAS.

The event was attended by the President of ANAS, Academician Isa Habibbeyli, members of the Presidium of ANAS, the authors of the publication- member of the Milli Majlis, Doctor of Historical Sciences, Associate Professor Vasif Gafarov, and Deputy Prosecutor General of the Republic of Azerbaijan, Military Prosecutor of the Republic of Azerbaijan, Justice Lieutenant General Khanlar Valiyev, members of the Milli Majlis, representatives of the scientific community, the Military Prosecutor's Office, and media members.

The presentation ceremony was opened with a welcome speech by the President of ANAS, Academician Isa Habibbeyli, who greeted the guests and expressed his pleasure at seeing them at the Academy. He underlined that it is highly significant that the presentation of the book prepared at a high level takes place during the "Year of Constitution and Sovereignty" and, at the same time, it is a great event of ANAS dedicated to the "Year of Constitution and Sovereignty".

The head of ANAS mentioned that sovereignty is a concept encompassing full territorial integrity, and the territory of Azerbaijan was fully restored through the historic Victory achieved in the 44-day Patriotic War under the leadership of Supreme Commander-in-Chief Ilham Aliyev and the anti-terror measures carried out in September 2023. As a result, after nearly 30 years, Azerbaijan has regained its full sovereignty.

Speaking about the merits of the presented publication, Academician Isa Habibbeyli said that the authors of the book addressed two directions-historical and legal aspects. Based on

archival documents of Azerbaijan and neighboring countries, they produced a fundamental monographic work that presents an objective scientific view of historical events.

According to the academician, Doctor of Historical Sciences, Associate Professor Vasif Gafarov conveys to readers, with undeniable facts, the transfer of historical Azerbaijani territories to Armenia and the deportation of our compa-



triots from Western Azerbaijan in the presented research work. It was also emphasized that the great struggle led by National Leader Heydar Aliyev against Armenian territorial claims during the Soviet era, as well as the historic Victory achieved under the leadership of Victorious Supreme Commander-in-Chief Ilham Aliyev, is presented with facts.

Academician Isa Habibbeyli said that the legal aspects of historical events were touched upon in the publication by the Military Prosecutor of the Republic of Azerbaijan, Justice Lieutenant General Khanlar Valiyev, and a legal-political assessment of the facts was provided.

## A presentation ceremony for the monograph "The Territory of Azerbaijan (1918-2025)" was held at ANAS



Academician Isa Habibbeyli mentioned that the publication, reflecting the historical panorama from 1918 to 2025, is a significant contribution to Azerbaijani historiography and aligns with the concept of return to Western Azerbaijan announced by the head of state. He emphasized that the book would serve as an important scientific source for specialists in the humanities and social sciences.

Following this, the authors of the book, Vasif Gafarov and Khanlar Valiyev, delivered a comprehensive presentation and introduced their scientific work to the public.

The authors emphasized that modern independent Azerbaijan exists because of National Leader Heydar Aliyev, and spoke about the determination of his most worthy successor, President Ilham Aliyev, the support and care of First Vice-President Mehriban Aliyeva, the wisdom and perseverance of our people, and the bravery and heroism of our military forces, which led to the liberation of historical territories of Azerbaijan from occupation. It was noted that all these are also reflected in the presented book.

The book provides an overview of historical territories of Azerbaijan, examining the territory of the Azerbaijan Democratic

Republic (1918-1920), its total area, and its boundaries. The process of transferring the territories of the Azerbaijan SSR to Armenia after the April 1920 invasion was studied based on specific facts and initial archival documents from that period. The monograph presents an objective depiction of the process in which the territory of the Azerbaijan Democratic Republic, originally 114,000 square kilometers, was reduced to 86.6 thousand square kilometers during the Azerbaijan SSR period, and how the territory of Azerbaijan was taken away against the will of its people.


The Deputy Prosecutor General of the Republic of Azerbaijan, the Military Prosecutor of the Republic of Azerbaijan, Justice Lieutenant General Khanlar Valiyev, emphasized that the mentioned research is only the visible part of the iceberg. He underlined that there is a necessity to conduct a joint comprehensive study by specialists on the historical facts of the occupation of Azerbaijani territories, the genocide committed against our people, and the process of settlement of Armenians in various territories of Azerbaijan.

The Chairman of the Science and Education Committee of the Milli Majlis, Doctor of Historical

Sciences, Professor Anar Isgandarov, the General Director of the Institute of Mathematics and Mechanics, Corresponding Member of ANAS Misir Mardanov, the Director of the Institute of History and Ethnology of ANAS, Doctor of Historical Sciences, Professor Karim Shukurov, Member of the Milli Majlis, Doctor of Political Sciences, Professor Hikmat Babaoglu, and the Head of the Department at Baku State University, Academician Abel Maharramov also made speeches at the event. They emphasized the relevance of the issue studied in the monograph and highly appreciated the significant scientific innovations in the work, the introduction of new scientific theses, and the substantiation of these theses with concrete evidence. Speakers also noted that the book would be very useful for researchers engaged in the history of Azerbaijan, the Caucasus, and international relations, as well as for students and graduate students studying these fields.

Later, Military Prosecutor Khanlar Valiyev made a speech, expressing his gratitude to the Academy's leadership and participants for organizing the event.

At the end, a commemorative photo was taken.



## International Academy publishes book on Yagub Mahmudov

The Turkic World Studies International Academy of Sciences has published a book titled "Professor Yagub Mahmudov" in Azerbaijani, Turkish, and English, following a decision by its General Scientific Council on January 14, 2025.

The scientific editor of the book, which was published in Ankara, is Professor Hayrettin Ivgin, Chairman of the Academy's branch in Ankara.

This edition provides an overview of the life, academic and pedagogical career, and public activities of the esteemed scholar. It also includes a collection of photographs showcasing his life and activities.

Additionally, Yagub Mahmudov was awarded the "Order of Freedom" by the Academy's Award Commission on February 3, 2025, in recognition of his exceptional contributions to science and education in the Turkic world.

A full member of the Academy since 2019, Mahmudov has received numerous prestigious awards, including the "International Golden Star" medal (2019), the "International Atat?rk Award" (2019), the "Scientist of the Year in the Turkic World" international award for 2019 (presented in 2020), the "Istiglal Order" (2023), and the "Person of the Year in the Turkic World" international award for 2022 (presented in 2023).

### Редакционная коллегия:

Иса Габибейли, Дильгам Тагиев, Ибрагим Гулиев,  
Наргиз Паشاева, Расим Алигулиев, Тофик Нагиев,  
Ирада Гусейнова, Говхар Бахшалиева, Ариф Гашимов,  
Джамиль Алиев, Исмаил Гаджиев, Фуад Алиев

Главный редактор: Арагусейн Шукюров

Адрес: Баку, AZ 1001,  
ул. Истиглалийят, 30, Президиум НАНА  
e-mail: elm.nauka.gazet@gmail.com

Мнение авторов может не совпадать с мнением редакции.

Тираж: 2000